

0527y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0527Y Müasir inteqrasiya prosesləri

1 B.Balaşi inteqrasiyanın neçə formasını fərqləndirmişdir?

- 4.0
- 5.0
- 7.0
- 2.0

2 İnteqrasiya prosesinin klassik təsnifatını kim vermişdir?

- C.Vayner
- C.Mid
- Balaşi
- R.Lips

3 İnteqrasiya tarazlıq baxımdan bölünür:

- 4hissəyə
- 2hissəyə
- 5hissəyə
- 6hissəyə

4 Pozulmuş ardıcılığı bərpa edin; Məhsuldar qüvvələrin inkişafı →..... → istehsalın və kapitalın beynəlmilləşməsi → iqtisadi inteqrasiya.

- gömrük ittifaqı
- beynəlxalq əmək bölgüsü
- siyasi inteqrasiya
- ticarətin liberallaşması

5 İqtisadi və valyuta ittifaqının əsas səciyyəvi cəhəti ;

- Ümumi iqtisadi və valyuta-maliyyə siyasətə keçirilməsi
- Vahid federativ (konfederativ) dövlət yaradılması
- Daxildən gömrük xidməti ləğv edilib, onların vəzifəsinin vahid gömrük ərazisinə verilməsi
- Kapitalın və işçi qüvvəsinin azad hərəkəti

6 Ümumi bazarın Azad ticarət zonası və «Gömrük İttifaqı»ndan fərqi

- Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
- Gömrük tariflərini ləğv edirlər.
- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir
- Kapitalın və işçi qüvvəsinin azad hərəkətinə yol açılır.

7 Gömrük İttifaqı mərhələsinin xüsusiyyətlərinə aid deyil.

- Gömrük tariflərini ləğv edirlər
- Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir
- Kapitalın azad hərəkətinə yol açılır

8 İqtisadi integrasiyanın ikinci əsas forması hesab olunur.

- Siyasi ittifaq
- Gömrük ittifaqı
- Ümumi bazar
- Azad ticarət zonası

9 İntegrasiyanın «azad ticarət zonası » mərhələsinə aid deyil.

- Ticarət məhdudiyətlərini ləğv edirlər.
- Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər.
- Birliyin üzvü olan ölkələr gömrük tariflərini ləğv edirlər.
- Daxildən gömrük xidməti ləğv edilir

10 İqtisadi integrasiyanın ən sadə forması hesab edilir.

- Azad ticarət zonası
- Ümumi bazar
- Gömrük ittifaqı
- Siyasi ittifaq

11 İntegrasiyanın mərhələlərinə aid deyil.

- Ümumi bazar
- Maliyyə ittifaqı
- Azad ticarət zonası
- Gömrük ittifaqı

12 İntegrasiya prosesinə daxil olan ölkə üçün əlverişli şərtlərə aid deyil.

- Bütün istiqamətlərdə əməkdaşlığı genişləndirir.
- İntegrasiya prosesini artırması məhsuldar qüvvələrin milli təsərrüfat sistemindən kənara çıxmasına təsir etmir.
- İntegrasiya əməkdaşlığı bu qruplaşma daxilində maliyyə, material, digər ehtiyatların hərəkətinə zəmin yaradır.
- İqtisadi rəqabətdə müəyyən üstünlüyə nail olmağa imkan verir.

13 İntegrasiya proseslərinin yüksək həddə çatması hesab olunur

- 1990-cı illər
- 2000-ci illər
- 1980-ci illər
- 1960-cı illər

14 İqtisadi fəaliyyət birliyinin yaranması üçün vacib olan şərtlərə aid deyil.

- Hər bir qrup ölkələrdə yaranan iqtisadi problemə tərəflər razı olarsa kənar ölkə müdaxilə edə bilər.
- Tarixən onların arasında sağlam iqtisadi münasibətlər mövcud olmalıdır
- Bu ölkələr ümumi sərhəddə malik olmalıdırlar.
- İqtisadi birliyə qoşulan dövlətlər iqtisadi inkişaf baxımından yaxın olmalıdırlar

15 İntegrasiya qurumlarının xüsusiyyətlərinə aiddir.

- Bu sistemin üzvləri və siyasi-ideoloji rəhbərləri daxiləqapanma və özünü təcrid hissələrinə mübtəla olurlar;
- Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafeələrdən üstün tuturlar
- Qurumun üzvləri və onların rəhbərləri özlərini beynəlxalq müqavilələr və qanunlar qarşısında o qədər də cavabdeh saymırlar;
- Bu üzvlər adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;

16 Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aiddir.

- İntegrasiya qurumunun üzvləri habelə, onların başçıları ölkədaxili və beynəlxalq həmkarlığa daha çox üstünlük verirlər;
- Qurumun üzvləri və dövlətlər bəşər cəmiyyəti qarşısında başqalarından daha artıq məsuliyyət hiss edirlər.
- Bu qurumlar adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
- Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafelərdən üstün tuturlar;

17 Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aid deyil.

- Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aid deyil.
- Qurumun üzvləri və onların rəhbərləri özlərini beynəlxalq müqavilələr və qanunlar qarşısında o qədər də cavabdeh saymırlar;
- Daxilində dezintegrasiya prosesləri baş verən qurumların xüsusiyyətlərinə aid deyil
- Bu üzvlər adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;

18 İntegrasiya qurumlarının xüsusiyyətlərinə aid deyil.

- Bu qurumlar demokratik üsulla idarə olunurlar və belə qurumların üzvləri ümumi qərarların qəbul edilməsində bərabər rol oynayırlar;
- İntegrasiya qurumunun üzvləri habelə, onların başçıları ölkədaxili və beynəlxalq həmkarlığa daha çox üstünlük verirlər;
- Bu qurumlar adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
- Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafelərdən üstün tuturlar

19 Dezintegrasiyaya səbəb ola biləcək amillərə aiddir.

- Mədəni-maarif, iqtisadi-siyasi və təhlükəsizlik sahələri üzrə ümumi təhlükə qarşısında qalan ölkələrin integrasiyası
- Müştərək hədəfin yaxud, təhlükənin məhv olması
- Mədəniyyət, tarix, dil, din, məzhəb, ideoloji, irqi, milli və adət-ənənə müştərəkliyi.
- Coğrafi və təbii faktorlar baxımından yaxınlıq

20 İntegrasiyanın formalaşmasına təsir edən şərtlərə aiddir.

- Müştərək hədəfin yaxud, təhlükənin məhv olması;
- Ölkə başçılarının siyasi dostluq rəhbərliyi əsasında yaranması
- Mədəniyyət baxımından təzadların, qarşılıqlı ziddiyyətlərin və müttəfiqliyin mövcudluğu;
- Rəqib qüvvə və qurumların mövcudluğu

21 Dezintegrasiyaya səbəb ola biləcək amillərə aid deyil

- Rəqib qüvvə və qurumların mövcudluğu;
- Müştərək hədəfin yaxud, təhlükənin məhv olması;
- İntegrasiya qurumunun rəhbərliyini öz öhdəsinə almış daha üstün siyasi-geopolitik gücə malik olan dövlətlərin olması
- Hər hansı bir regional qurumun üzvlərinin geopolitik baxımından nisbi bərabərlikləri, onlar arasında rəqabətin formalaşması

22 İntegrasiyanın formalaşmasına təsir edən şərtlərə aid deyil.

- Müştərək hədəfin yaxud, təhlükənin məhv olması
- Mədəni-maarif, iqtisadi-siyasi və təhlükəsizlik sahələri üzrə ümumi təhlükə qarşısında qalan ölkələrin integrasiyası
- Coğrafi və təbii faktorlar baxımından yaxınlıq.
- Mədəniyyət, tarix, dil, din, məzhəb, ideoloji, irqi, milli və adət-ənənə müştərəkliyi.

23 ASEAN coğrafi baxımdan integrasiyanın bu növünə aiddir.

- Subregional səviyyədə

- Kontinental səviyyəsində
- Lokal səviyyədə
- Regional səviyyədə

24 Avropa İttifaqı coğrafi baxımdan inteqrasiyanın bu növünə aiddir.

- Regional səviyyədə
- Kontinental səviyyədə
- Lokal səviyyədə
- Subregional səviyyəsində

25 Regional səviyyədə inteqrasiya birliyinə aiddir.

- Türkiyə və İsrail arasındakı təhlükəsizlik birliyi.
- Avropa İttifaqı
- ASEAN
- BMT

26 Biri coğrafi əhatə dairəsi baxımından inteqrasiyanın növlərinə aid deyil

- Lokal səviyyədə
- Kontinental səviyyədə
- Subregional səviyyəsində
- Regional səviyyədə

27 İnteqrasiya coğrafi əhatə dairəsi baxımından neçə yerə bölünür?

- 4
- 5
- 2
- 3

28 Belə inteqrasiyada güclü və qüdrətli bir dövlət, öz imkanlarından istifadə edərək rəhbərliyi əlinə alır, qurumun hədəflərini habelə, fəaliyyət proqramını müəyyənləşdirir. Digər havadarlıq edən dövlətlər isə, onun ətrafında birləşirlər.

- qtisadi inteqrasiya
- Qarşılıqlı tarazlığa malik olmayan inteqrasiya
- Qarşılıqlı tarazlıq inteqrasiyası
- Siyasi inteqrasiya

29 İnteqrasiya ilə bağlı fikirlərdən biri yanlıştır

- Qarşılıqlı tarazlıq inteqrasiyasına regional və beynəlxalq qurumlar çərçivəsində azad şəkildə əməkdaşlıq edən ölkələr daxildir.
- NATO qarşılıqlı tarazlıq inteqrasiyası əsasında qurulmuşdur.
- İnteqrasiya tarazlıq baxımından iki yerə bölünür
- İnteqrasiya prosesləri hətta bir siyasi vahidin daxilində də gedə bilər

30 Milli dövlətlərin bir-birlərindən uzaqlaşması adlanır.

- interpretasiya
- dezinteqrasiya
- sesessiya
- reinteqrasiya

31 İnteqrasiya sözünün latıncadan mənası ; İnteqrasiya sözünün latıncadan mənası ;

- bütöv, tam"
- əməkdaşlıq
- ayrılma"
- daxil olma"

32 Hansı alimin fikrincə çoxsəviyyəli idarəetmə modelinin predmeti "postmodern beynəlxalq siyasi realıq formaları"nın öyrənilməsi təşkil edir?

- R.Hansen
- Ruqqi
- A.Milvord
- E.Moravçik

33 "Yeni institusionalizm" konsepsiyasının müəllifi kimdir?

- A.Milvord
- R.Hansen
- K.Telen və S.Steynmoy
- E.Moravçik

34 "Dövlətlərarası yanaşma" konsepsiyasını dərinləşdirən alimlər hansılardır?

- E.Moravçik
- Hansen
- A.Milvord
- hər biri

35 Dövlətlərarası yanaşma konsepsiyasının müəllifi kimdir?

- K.Düyz
- E.Haas
- A.Spinelli
- Hoffman

36 "Dirijizm" nəzəriyyəsinin müəllifi kimdir?

- K.Düyz
- Yan Tinbergen
- E.Haas
- A.Spinelli

37 İnteqrasiyanın "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil edən nəzəriyyə hansıdır?

- kommunikasiya
- hər biri
- konstruktiv
- dirijizm

38 "Millətçilik və sosial kommunikasiya" əsərinin müəllifi kimdir?

- Düyz
- P.Şmitter
- E.Haas
- A.Spinelli

39 Neofunksionalizm nə vaxt təşəkkül tapdı?

- XX əsrin əvvəlində
- XX əsrin 60-70-ci illərində
- XX əsrin ortalarında
- XX əsrin sonlarında

40 İnteqrasiyanın federalist modelinin müəllifi kimdir?

- Spinelli
- E.Haas
- P.Şmitter
- K.Düyz

41 Hansı alim beynəlxalq iqtisadi inteqrasiyanı milli imic məsələsi kimi qiymətləndirir?

- Robson
- Y.Monne
- B.Benua
- P.Şuman

42 İlk gömrük birliyi harada tətbiq edilmişdir?

- Prussiyada
- Lyuksemburqda
- Belçikada
- Hollandiyada

43 Belçika,Hollandiya və Lyuksemburq neçənci ildə gömrük birliyi yaratmaq haqqında saziş imzaladılar?

- 1944.0
- 1885.0
- 1890.0
- 1884.0

44 Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafında məntiqi və xronoloji mərhələ hansıdır?

- azad ticarət zonası
- vahid bazar
- gömrük ittifaqları
- iqtisadi birlik

45 R.Hansen, E.Moravçik, A.Milvord bu konsepsiyanın müəllifidirlər.

- "dirijizm"
- "dövlətlərərası yanaşma "
- "federalizm "
- "konstruktivist yanaşma"

46 Dövlətlərərası yanaşma konsepsiyasının müəllifindən biri deyildir.

- R.Hansen,
- S.Hoffman
- A.Milvord
- L.Lindberq

47 Dövlətlərarası yanaşma konsepsiyasının müəllifi ;

- A.Etsioni
- S.Hoffman
- E.Haas
- P.Şmitter,

48 Bu konsepsiya Avropa İttifaqının modelinin nəzəri ümumiləşdirilməsidir.

- "konstruktivist"
- "federalizm "
- "funksionalizm"
- "dirijizm"

49 Bu neofunksionalizmin tənqidi təhlilini verən konsepsiyadır.

- "federalizm "
- "dirijizm"
- "konstruktivist yanaşma"
- " dövlətlərarası yanaşma "

50 Bu inteqrasiya nəzəriyyəsi dövlətlərarası əməkdaşlığın sosial aspektini ən vacib amil kimi önə çəkir. Dövlətlərin sosial maraqları elə sahədir ki, burada fikir ayrılığı, demək olar ki, minimum səviyyədədir. Avropa Birliyi məhz sosial dövlət quruluşu nümunəsidir.

- "federalizm "
- " konstruktivist konsepsiya"
- "dirijizm"
- "funksionalizm"

51 Konstruktivist inteqrasiya nəzəriyyəsi ideya baxımından bu nəzəriyyə ilə yaxınlıq təşkil edir

- "kommunikativ konsepsiya"
- "funksionalizm"
- "dirijizm"
- "federalizm "

52 Dirijizm konsepsiyasına aiddir.

- Bu nəzəriyyənin digərləri ilə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir.
- İnteqrasiyanı "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil etmişdir
- Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir.
- Bu konsepsiya "plüralist" və ya "transaksio nalist" yanaşma kimi də mövcuddur.

53 Yan Tinbergen bu konsepsiyanın müəllifidir.

- " dirijizm"
- "funksionalizm"
- "federalizm "
- "konstruktivist"

54 Dirijizm konsepsiyasının müəllifi ;

- L.Lindberg

- Yan Tinbergen
- E.Haas,
- P.Şmitter,

55 Bu nəzəriyyə inteqrasiyanı neqativ və pozitiv məzmunlu proseslər kimi təhlil etmişdir.

- "Konstruktivist"
- "dirijizm"
- "funksionalizm"
- "federalizm "

56 Kommunikasiya konsepsiyası na aid cəhətlərdən biri yanlış verilmişdir.

- Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir.
- İnteqrasiyanı "neqativ" və "pozitiv" məzmunlu proseslər kimi təhlil etmişdir
- "Kommunikativ konsepsiya"nın müəllifi K.Düyz olmuşdur.
- Bu nəzəriyyənin digərləri ilə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir.

57 Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir

- "dirijizm"
- "funksionalizm"
- "federalizm "
- "kommunikativ konsepsiya"

58 Bu nəzəriyyənin qüsurlu cəhəti təhlükəsizliyin konkret inteqrativ mexanizmlərinin təsvirini, inteqrasiyanın səviyyəsini göstərən aydın meyarlarını təklif edə bilməməsidir.

- "dirijizm"
- "kommunikativ konsepsiya"
- "federalizm "
- "funksionalizm"

59 Bu nəzəriyyənin digərləri ilə müqayisədə üstünlüyü onun inteqrasiya proseslərini heç bir mövcud formal bloklarla (modellərlə) məhdudlaşdırmamağa, ən ümumi, universal xüsusiyyətləri müəyyən etməyə cəhd etməsidir.

- "funksionalizm"
- "dirijizm"
- "kommunikativ konsepsiya"
- "federalizm "

60 Bu konsepsiya plüralist və ya transaksio nalist yanaşma kimi də mövcuddur

- "dirijizm"
- "funksionalizm"
- "kommunikativ konsepsiya"
- "federalizm "

61 Kommunikativ konsepsiya nın müəllifi

- L.Lindberg
- K.Düyz

- R.Hansen
- E.Moravçik

62 Neofunksionalistlərə görə hansı inteqrasiya bloku siyasi inteqrasiya potensialına malikdir?

- GUAM
- ASEAN
- Avropa İttifaqı
- MDB

63 Neofunksionalizmə görə inteqrasiya prosesinin praktiki mexanizmlərinə aid deyil

- Sürətli inteqrasiya yaxın sahələrə də öz "təzyiqini" göstərir, inteqrasiyanın genişlənməsinə səbəb olur.
- İnteqrasiya siyasətin ali hesab olunan məsələlərindən başlamalı, eyni zamanda iqtisadiyyatın həlledici sahələrini də əhatə etməlidir.
- Milli dövlətdən maksimum müstəqil olan və sonrakı inteqrasiyanın fəal iştirakçısına çevrilə bilən müvafiq idarəetmə orqanı yaradılmalıdır.
- Milli dövlətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiyyətlərinin heç bir quruma verilməməlidir

64 Bu nəzəriyyəyə görə konkret insanların tələbatları və ictimai rifah, dövlətin müqəddəsliyi və hər hansı əsas ideologiya ilə müqayisədə prioritet hesab olunmalıdır. Bu nəzəriyyədə dövlətin tənqidi iki müddəyə əsaslanır

- "dirijizm"
- "kommunikativ konsepsiya"
- "neofunksionalizm"
- "federalizm "

65 Yeni institusionalizm konsepsiyasının müəllifləri

- E.Moravçik, E.Haas
- K.Telen və S.Steynmo
- L.Lindberq, S.Hoffman
- P.Şmitter, Y.Tinbergen

66 Bu yanaşmada institutların (birliklər, fondlar, qurumlar, mərkəzlər və s.) dövlətin ümumi maraqları və strategiya seçiminə dəstək olması, proseslərin daha intensiv getməsinə, xalqların bir-birini tanımasına yardım etməsi ideyasını göstərmək olar.

- "dirijizm"
- "federalizm "
- "yeni institusionalizm"
- "kommunikativ konsepsiya"

67 K.Telen və S.Steynmo bu konsepsiyanın müəllifidir

- "kommunikativ konsepsiya"
- "dirijizm"
- "yeni institusionalizm"
- "federalizm "

68 Dövlətlərarası yanaşma konsepsiyasının müəllifindən biridir

- L.Lindberq
- P.Şmitter
- E.Moravçik
- E.Haas

69 Bu yanaşmaya görə milli dövlətin öz suverenliyinə aid olan heç bir məsələdə səlahiyyətlərinin heç bir quruma verilmədiyini mütləq prinsip kimi vurğulayır. Dövlətin inteqrasiya proseslərində rolu alternativsizdi

- "federalizm "
- "dövlətlərarası yanaşma "
- "dirijizm"
- "kommunikativ konsepsiya"

70 E.Haas, L.Lindberq və A.Etsioni bu nəzəriyyənin tərəfdarlarıdır

- "dirijizm"
- "kommunikativ konsepsiya"
- "neofunksionalizm"
- "federalizm "

71 Neofunksionalistlərə aiddir.

- R.Hansen
- K.Düyz
- E.Moravçik,
- L.Lindberq

72 Neofunksionalistlərə aid deyil.

- L.Lindberq
- P.Şmitter,
- Yan Tinbergen
- E.Haas,

73 Neofunksionalizm nə vaxt təşəkkül tapdı.

- XX əsrin 40-50-ci illəri
- XX əsrin 60-70-ci illəri
- XX əsrin 80-90-cı illəri
- XX əsrin 50-60-cı illəri

74 Funksionalizm nəzəriyyəsinin müəllifi

- Yan Tinbergen
- K.Düyz
- E.Moravçik,
- D.Mitrani

75 Bu nəzəriyyəyə görə inteqrasiya milli dövlətə və dövlətlər birliyinə qovuşmağa səy göstərmədən də ittifaq yaratmağa imkan verir. Bütövlükdə avtonom olaraq qalan milli dövlət səlahiyyətlərinin bir qismini ümumi qurumlara həvalə edir.

- "dirijizm"
- "kommunikativ konsepsiya"
- "federalizm "
- "neofunksionalizm"

76 A.Spinelli hansı konsepsiyanın müəllifidir.

- "neofunksionalizm"
- "federalizm "

- "dirijizm"
- "kommunikativ konsepsiya"

77 Qərbi Avropada inteqrasiyanın erkən mərhələlərində bu konsepsiyalar təşəkkül tapdı.

- "dirijizm"
- "neofunksionalizm"
- "federalizm və funksionalizm"
- "kommunikativ konsepsiya"

78 İnteqrasiyanın federalist modelinin müəllifi olmuşdur

- B. Benua
- P. Şuman
- J. Monne
- A. Spinelli

79 Beynəlxalq iqtisadi inteqrasiyanın mövcud olduğu şərtlərə aid deyil.

- iqtisadi inkişaf səviyyəsinin nisbi uyğunluğu
- milli (adət-ənənənin, hüquqi-siyasi mədəniyyətin və s.) faktorların yaxınlığı
- sosial sabillik, məşğulluğun yüksəldilməsi
- coğrafi amillərin yaxınlığı

80 Beynəlxalq iqtisadi inteqrasiyanı iqtisadi aspektdən qiymətləndirən alimlərdən deyil

- P. Şuman
- P. Robson
- J. Monne
- B. Benua

81 İnteqrasiyanın inkişafında vahid bazar mərhələsi hansı inteqrasiya qrupunda reallaşmışdır?

- GUAM
- Avropa İttifaqı
- MDB
- ASEAN

82 Azad ticarət zonasına aiddir.

- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir
- Birliyin üzvü olan ölkələr gömrük tariflərini və ticarət məhdudiyyətlərini ləğv edirlər.
- Tənzimləyici institutların mövcudluğu zərurətə çevrilir
- Kapitalın və işçi qüvvəsinin azad hərəkətinə yol açılır.

83 Gömrük ittifaqına aiddir

- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir
- Tənzimləyici institutların mövcudluğu zəruri deyil.
- Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər.
- Bütün istehsal və istehlak olunan əmtəələrin hamısı üçün gömrük tariflərinin eyniləşdirilməsini nəzərdə tutulur.

84 İnteqrasiya nəzəriyyələri ilə bağlı fikirlərdən biri yanlıştır.

- Heç bir nəzəriyyə bitkin inteqrasiya nəzəriyyəsi hesab edilə bilməz
- Hər bir yanaşma ayrıca bir aspekt üzərində diqqət cəmləşdirir.

- Bütün qeyd olunan nəzəriyyələr inteqrasiyanı müsbət proses kimi qəbul edir
- Nəzəriyyələrin yalnız bir neçəsi inteqrasiyanın bütöv mənzərəsini yarada bilər.

85 D. Ruqqiyə görə bu nəzəriyyənin predmetini postmodern beynəlxalq siyasi reallıq formaları nın öyrənilməsi təşkil edir.

- "çoxsəviyyəli idarəetmə konsepsiyası"
- "federalizm "
- "yeni institusionalizm"
- "kommunikativ konsepsiya"

86 K.Blank, Q.Marks, L.Houq bu nəzəriyyənin müəllifidirlər

- "çoxsəviyyəli idarəetmə konsepsiyası"
- "kommunikativ konsepsiya"
- "federalizm "
- "yeni institusionalizm"

87 Gömrük ittifaqının verilən xüsusiyyətlərindən biri yanlışdır.

- Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır
- Bütün istehsal və istehlak olunan əmtələrin hamısı üçün gömrük tariflərinin eyniləşdirilməsini nəzərdə tutulur.
- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir
- Tənzimləyici institutların mövcudluğu zərurətə çəvrilir

88 Azad ticarət zonası ilə Gömrük ittifaqının oxşar cəhəti ;

- Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər
- Birliyin üzvü olan ölkələr gömrük tariflərini və ticarət məhdudiyyətlərini ləğv edirlər
- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
- Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.

89 Gömrük ittifaqlarına aid deyil.

- Üçüncü ölkəyə münasibətdə vahid gömrük siyasəti aparılır.
- Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir.
- Tənzimləyici institutların mövcudluğu zəruri deyil.
- Gömrük tariflərini ləğv edirlər

90 Azad ticarət zonasının xüsusiyyətlərinə aid deyil

- Azad ticarət zonasının yaradılması daimi fəaliyyət göstərən idarəetmə orqanının mövcudluğunu nəzərdə tutur.
- Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər.
- Ticarət məhdudiyyətlərini ləğv edirlər
- Birliyin üzvü olan ölkələr gömrük tariflərini ləğv edirlər.

91 Azad iqtisadi zonaların mənfi təsirlərinə aid deyil.

- Xarici şirkətlərin daxil olduqları ölkənin sənaye strukturlarında möhkəmlənib qalmaq təhlükəsi
- Dövlət tərəfindən xarici istehsalçılar üçün müvafiq dəstəyin olması
- Həmişə milli sənaye məhsulunun texniki səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə yaxşı təsir göstərməməsi.
- Milli istehsalçılar üçün təhlükə yaradır,onların müflis olması.

92 Azad iqtisadi zonaların yaratdığı təsirlərə aid deyil

- Milli sənaye məhsulunun texniki səviyyəsinin və keyfiyyətinin yüksəlməsinə həmişə yaxşı təsir göstərir

- Bir sıra milli istehsalçılar üçün təhlükə yaranır,
- İdxalın liberallaşır.
- Daxili bazarda rəqabəti gücləndirir.

93 İnteqrasiyanın məqsədlərinə aid deyil.

- Qeyri xidmət sahələrinin artırılması
- Milli sənayenin gənc sahələrinin dəstəklənməsi
- İqtisadiyyatın struktur dəyişikliklərinə dəstək
- Əlverişli xarici siyasət mühitinin yaradılması

94 İnteqrasiyanın digər qarşılıqlı iqtisadi fəaliyyət formalarından fərqləndirən əlamətlərinə aid deyil.

- üzv-ölkələrin iqtisadi siyasətinin razılaşdırılması
- istehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın geniş inkişafı;
- milli qanunvericiliklərin, norma və standartların yaxınlaşması;
- üzv-ölkələrin iqtisadiyyatlarında struktur dəyişikliklərinin olmaması

95 İqtisadi regionalizm hansı halda beynəlxalq iqtisadiyyatın inkişafının müsbət amili hesab edilir.

- üçüncü ölkələrlə ticarət şəraitini pisləşdirməyə qədər
- inteqrasiya edən ölkələr qrupu ilə qarşılıqlı iqtisadi əlaqələri liberallaşdırarsa
- üçüncü ölkələrlə əlaqələri mürəkkəbləşdirdiyi halda
- proteksionizmdən istifadə etmədiyi halda

96 İqtisadi regionalizmlə bağlı fikirlərdən biri yanlışdır.

- Regionalizm üçüncü ölkələrlə ticarət şəraitini pisləşdirməyə qədər o beynəlxalq iqtisadiyyatın inkişafının müsbət amili hesab edilir.
- İnteqrasiya prosesləri iqtisadi regionalizmin inkişafına gətirib çıxarır
- İqtisadi regionalizmin proteksionist cəhətlərinə rast gəlinmir
- İqtisadi regionalizm nəticəsində ayrı-ayrı ölkələr qrupu öz aralarında ticarət və istehsal amillərinin regionlararası hərəkəti üçün daha əlverişli şərait yaradırlar.

97 İnteqrasiya prosesləri nəyin inkişafına gətirib çıxarır ?

- federativ dövlətin yaranması
- dezinteqrasiya
- iqtisadi regionalizmin
- lokalizmin

98 Bu prosesin əsasında müstəqil fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur.

- beynəlxalq əmək bölgüsü
- iqtisadi inteqrasiya
- siyasi inteqrasiya
- federativ dövlətin yaranması

99 OPEC yaradılmışdır.

- 1977
- 1978
- 1967
- 1989

100 1993-cü ildə MDB-yə qoşulmuşdur:

- Monqolustan
- Türkmənistan
- Moldova
- Gürcüstan

101 MDB-nin bəzi strukturlarında müşahidəçi qismində iştirak edir:

- Gürcüstan
- Moldova
- doğru cavab yoxdur
- Monqolustan

102 2005-ci ilin avqust ayında MDB-nin həqiqi üzvlüyündən çıxmışdır və müşahidəçi statusunu almışdır:

- Azərbaycan
- Gürcüstan
- Moldova
- Türkmənistan

103 MDB yaranmışdır:

- 1990,2fevral
- 1995,20dekabr
- 1994,17noyabr
- 1991,8dekabr

104 Hansı ölkə ASEAN-da müşahidəçi qismində iştirak edir?

- Gürcüstan
- Moldova
- doğru cavab yoxdur
- Monqolustan

105 ASEAN-nın katibliyi harada yerləşir?

- Vyetnamda
- Kambocada
- Bruneydə
- İndoneziyada

106 ASEAN-nı neçə ölkə təsis etmişdir?

- 15.0
- doğru cavab yoxdur
- 11.0
- 5.0

107 MERKOSUR-un qərarı harada yerləşir?

- Peruda
- Çilidə
- Paraqvayda
- Uruqvayda

108 Hansı təşkilatın adı ispan dilindən tərcümədə "Cənub konusunun ümumi bazarı" adlanır?

- NAFTA
- doğru cavab yoxdur
- LAİA
- MERKOSUR

109 MERKOSUR-a assosiasiya olunmuş üzvlər:

- cavab variantlarının hər biri doğrudur
- Peru
- Çili
- Boliviya

110 MERKOSUR-a daxildir:

- cavab variantlarının hər biri doğrudur
- Paraqvay
- Argentina
- Braziliya

111 LAİA-nın rəsmi dili:

- doğru cavab yoxdur
- fransız və ispan
- ingilis
- ispan və portuqal

112 LAİA-nın qərargahı harada yerləşir?

- Argentinada
- Paraqvayda
- Braziliyada
- Uruqvayda

113 LAİA-nın üzvləri neçə qrupa bölünür?

- 15.0
- 12.0
- 11.0
- 3.0

114 LAİA-nın neçə üzvü var?

- 9.0
- 5.0
- 3.0
- 11.0

115 Latın Amerika İntegrasiya Assosiyası neçənci ildə təsis edilmişdir?

- 1888.0
- 1880.0
- doğru cavab yoxdur
- 1980.0

116 Hal-hazırda NAFTA ərazisində nə qədər əhali yaşayır?

- doğru cavab yoxdur
- 600milyon
- 150milyon
- 406 milyon

117 1994-cü ildə NAFTA-nın tərkibinə neçə dövlət daxil idi?

- 15.0
- 18.0
- 7.0
- 3.0

118 NAFTA neçənci ildə təsis edilmişdir?

- 1992.0
- 1890.0
- 1990.0
- 1994.0

119 Avropa İttifaqı neçə genişlənmə müddətindən keçmişdir?

- doğru cavab yoxdur
- 11.0
- 10.0
- 4.0

120 Roma anlaşması ibarətdir:

- 178maddə və protokollardan
- 248 maddə və protokollardan
- 100maddə və protokollardan
- doğru cavab yoxdur

121 Avropa İqtisadi Birliyi hansı müqavilə ilə qurulmuşdur?

- doğru cavab yoxdur
- Roma anlaşması
- Avropa İttifaqı müqaviləsi
- Paris müqaviləsi

122 Avropa İqtisadi Birliyi neçənci ildə qurulmuşdur?

- 1957.0
- doğru cavab yoxdur
- 1830.0
- 1857.0

123 Kömür və Polad İttifaqı hansı müqavilə əsasında qurulub?

- Maastrix müqaviləsi
- Roma müqaviləsi
- Paris müqaviləsi
- doğru cavab yoxdur

124 Hansı siyasi-iqtisadi integrasiya modelidir?

- Latın Amerikas And qrupu
- Avropa Birliyi
- cavab variantlarının hər biri doğrudur
- ASEAN

125 Hansı beynəlxalq qeyri-hökumət iqtisadi integrasiya təşkilatıdır?

- Tariflər və Ticarət üzrə Baş saziş
- OPEK
- Afrika birliyi təşkilatı
- Avropa Şurası

126 MDB neçənci ildə qurulmuşdur.

- 1991
- 1993
- 1992
- 1994

127 MDB-nin qərarğahı harda yerləşir ?

- Ufa
- Odessa
- Minsk
- Kiyev

128 ASEAN-nın əsas məqsədi ;

- Valyuta birliyinin yaradılması
- regionda azad iqtisadi zonanın yaradılması
- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
- Siyasi ittifaqa nail olmaq

129 Kamboca probleminin həll edilməsinə yardımını olmuşdur.

- ASEAN
- Şanxay əməkdaşlıq təşkilatı
- GUAM
- APEC

130 Rusiya ilə Çin arasında danışıqlar prosesinin təşəbbüskarı kimi çıxış etmişdir.

- Şanxay əməkdaşlıq təşkilatı
- MDB
- APEC
- ASEAN

131 APEC hansı dövlətin təşəbbüsü ilə yaradılmışdır.

- Filippin
- Avstraliya
- İndoneziya
- Sinqapur

132 APEC neçə dövləti özündə birləşdirir.

- 14
- 17
- 58
- 21

133 Asiya-Sakit okean ərazisində ən böyük inteqrasiya qurumu ;

- MERCOSUR
- ASEAN
- NAFTA
- APEC

134 ASEAN-nı təsis edən ölkələrdən biri deyil.

- Malaziya
- Tailand
- Myanma
- Sinqapur

135 ASEAN-ın təsis olunması haqqında sənəd adlanır.

- Filippin sazişi
- Banqkok bəyannaməsi
- Montevideo bəyannaməsi
- Maastrixt sazişi

136 ASEAN təsis olunmuşdur.

- 1967
- 1978
- 1960
- 1977

137 İspan dilindən tərcümədə bu birlik Cənub konusunun ümumi bazarı adlanır.

- And paktı
- CARİCOM
- MERKOSUR
- ASEAN

138 MERKOSUR-un məqsədidir

- Valyuta birliyinin yaradılması
- Regionda azad iqtisadi zonanın yaradılması
- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
- Siyasi ittifaqa nail olmaq

139 LAİA-ni yaradan və idarə edən qlobal hüquqi çərçivə sənədidir.

- Maastrixt müqaviləsi
- Montevideo Müqaviləsi
- Uruqvay müqaviləsi
- Lissabon sazişi

140 LAİA-nın orta səviyyəli üzvündən biri deyil.

- Venesuela
- Uruqvay
- Argentina
- Kolumbiya

141 LAİA-nın az inkişaf etmiş üzvündən biridir.

- Peru
- Uruqvay
- Boliviya
- Argentina

142 LAİA-nın orta səviyyəli üzvündən biridir.

- Ekvador
- Çili
- Boliviya
- Braziliya

143 LAİA-nın daha çox inkişaf etmiş üzvündən biridir

- Kolumbiya
- Meksika
- Uruqvay
- Venesuela

144 LAİA-nın yaradılmasının əsas məqsədi ;

- Latın Amerikasını regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq
- Valyuta birliliyinin yaradılması
- Regionda azad iqtisadi zonanın yaradılması
- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması

145 LAİA-nın neçə üzvü var ?

- 3
- 11
- 10
- 9

146 Latın Amerikasını İnteqrasiya Assosiasiyası yaradılmışdır.

- 1985
- 1980
- 1990
- 1994

147 Latın Amerikasını ölkələri arasında ən iri ticarət-iqtisadi inteqrasiya qruplaşması hesab olunur.

- MERKOSUR
- CARİCOM
- NAFTA
- Latın Amerikasını İnteqrasiya Assosiasiyası

148 Bu xüsusiyyətlərdən biri NAFTA-ya aid deyil.

- 1994-cü ildə yaranmışdır
- Əvvəlcə müqavilələr bağlanmış və sonra iqtisadi əlaqələr inkişaf etmişdir
- NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır.
- Tərkibinə ABŞ, Meksika, Kanada daxildir.

149 NAFTA-nın üzvüdür.

- Argentina
- Kolumbiya
- Braziliya
- Meksika

150 NAFTA-nın tərkibinə neçə dövlət daxildir?

- 4
- 5
- 6
- 3

151 Dünyada ən böyük regional azad ticarət zonasıdır.

- NAFTA
- ASEAN
- MERKOSUR
- ALADI

152 NAFTA təsis edilmişdir.

- 1993
- 1995
- 1994
- 1991

153 Aİ-nin neçə üzvü var.

- 28
- 27
- 25
- 23

154 Aİ tarixinin ən əhatəli genişlənməsində neçə dövlət ittiifaq daxil olmuşdur

- 5
- 10
- 9
- 8

155 Aİ tarixinin ən əhatəli genişlənməsi olmuşdur.

- 1995
- 2004
- 2007
- 1985

156 2007-ci ildə Ai-na daxil olmuşdur.

- Rumuniya
- Slovakiya,
- Sloveniya,
- Malta

157 Bolqarıstan Aİ-na daxil olmuşdur.

- 1986
- 2007
- 2004
- 1995

158 Macarıstan Ai-na daxil olmuşdur.

- 1995
- 1975
- 1986
- 2004

159 2004-cü ildə Aİ-na daxil olmayan dövlət;

- Malta
- Sloveniya
- Rumuniya
- Kipr

160 2004-cü ildə Aİ-na daxil olmayan dövlət;

- Latviya,
- Bolqarıstan
- Litva
- Çex Respublikası

161 2004-cü ildə Aİ-na daxil olmuşdur.

- İngiltərə
- Estoniya
- İrlandiya
- Danimarka

162 İsveç Ai-na daxil olmuşdur.

- 1957
- 1995
- 1986
- 1985

163 1995-ci ildə Aİ-na daxil olmuşdur.

- Avstriya
- İngiltərə
- Portuqaliya
- İrlandiya

164 İrlandiya Aİ-na daxil olmuşdur

- 1985
- 1975
- 1973
- 1986

165 İspaniya Ai-na daxil olmuşdur

- 1957
- 1986
- 1975
- 1973

166 1986-cı ildə Aİ-na daxil olmuşdur.

- Portuqaliya
- Finlandiya
- Avstriya
- İngiltərə

167 1981-ci ildə Aİ-na daxil olmuşdur.

- İsveç
- Yunanıstan
- İspaniya
- Finlandiya

168 İngiltərə Aİ-na daxil olmuşdur.

- 1957
- 1973
- 1986
- 1975

169 1973-cü ildə Aİ-na daxil olmuşdur.

- Finlandiya
- Danimarka
- Avstriya
- İsveç

170 Avropa İttifaqının genişlənməsi əhatə edir.

- 1956-2008-ci illəri
- 1952-2007-ci illəri
- 1960-2010-cu illəri
- 1963-2010-cu illəri

171 Avropa İqtisadi Birliyi hansı müqavilə ilə qurulmuşdur?

- Paris müqaviləsi
- Roma müqaviləsi
- London müqaviləsi
- Lissabon sazişi

172 Avropa İqtisadi Birliyi qurulmuşdur.

- 1956
- 1957
- 1951
- 1958

173 Aİ-nin qurucu dövlətlərindən deyil.

- Hollandiya,
- Danimarka
- Lüksemburq
- İtaliya,

174 İ-nin qurucu dövlətlərindən deyil.

- Almaniya
- İngiltərə
- Belçika,
- Fransa,

175 Aİ-nin hüquqi təməllərini meydana gətirən müqavilələrdən biri deyil.

- Vahid Avropa Sənədi
- London müqaviləsi
- Paris müqaviləsi
- Roma müqavilələri

176 Maastrixt Müqaviləsi imzalanmışdır.

- 1998
- 1992
- 1994
- 1996

177 Vahid Avropa Sənədi imzalanmışdır

- 1986
- 1994
- 1996
- 1957

178 Roma müqaviləsi imzalanmışdır.

- 1956
- 1957
- 1958
- 1951

179 Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini (Euratom) quran müqavilə

- Paris müqaviləsi
- Roma müqaviləsi
- London müqaviləsi
- Lissabon sazişi

180 Avropada Kömür və Polad İttifaqını qurmuşdur.

- Lissabon sazişi
- London müqaviləsi
- Roma müqaviləsi
- Paris müqaviləsi

181 Paris müqaviləsi imzalanmışdır.

- 1954
- 1951
- 1958
- 1956

182 Tariflər və Ticarət üzrə Baş Saziş, İqtisadi Əməkdaşlıq və Ticarət Təşkilatı, BMT-nin Ticarət üzrə konfransı bu tip inteqrasiya modelidir.

- Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya modeli
- İqtisadi ticarət əməkdaşlığına yönümlü model
- Siyasi ittifaq və hərbi inteqrasiya modeli
- Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modeli

183 Avropa Şurası, Afrika Birliyi Təşkilatı, NATO hansı tip inteqrasiya modelidir.

- Reinteqrasiya yönümlü model
- Siyasi ittifaq və hərbi inteqrasiya modeli
- Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya modeli
- İqtisadi ticarət əməkdaşlığına yönümlü model

184 Siyasi ittifaq və hərbi inteqrasiya blok-modelinə aiddir

- NATO
- ASEAN
- Karib "ümumi bazarı",
- Avropa Birliyi

185 Beynəlxalq qeyri-hökumət iqtisadi inteqrasiya təşkilatıdır.

- Avropa Azad Ticarət Assosiasiyası,
- İqtisadi Əməkdaşlıq və Ticarət Təşkilatı
- Neft ixrac edən ölkələr (OPEK);
- NAFTA

186 İqtisadi ticarət əməkdaşlığına yönümlü modellərə aiddir.

- OPEK
- Karib "ümumi bazarı",
- ASEAN
- Avropa Birliyi,

187 Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modellərinə aiddir.

- ASEAN
- Ərəb ölkələri neft ixracı təşkilatı (OAPEK)
- NAFTA
- Avropa Azad Ticarət Assosiasiyası,

188 İqtisadi ticarət əməkdaşlığına yönümlü modellərə aid deyil.

- Ərəb ölkələri neft ixracı təşkilatı (OAPEK)
- Avropa Şurası
- Avropa Azad Ticarət Assosiasiyası,
- Neft ixrac edən ölkələr (OPEK);

189 Siyasi-iqtisadi (sosial aspektlər də nəzərə alınmaqla) inteqrasiya modellərinə aid deyil.

- Karib "ümumi bazarı"
- Avropa Birliyi
- ASEAN
- OPEK

190 İnteqrasiya prosesləri ilə bağlı fikirlərdən biri yanlıştır.

- Bu proseslər müasir dünyanın bütün siyasi-iqtisadi, mədəni-sosial arxitekturasına təsir etmir..
- İnteqrasiya prosesləri - yeni dünya nizamının formalaşmasında ən mühüm istiqamətlərdən biridir.
- XXI yüzillikdə bu proseslər superinteqrasiya modelinə keçid almaqdadır.
- Birləşmə prosesləri ilə paralel olaraq həmişə dezinteqrasiya meyilləri də gedir

191 Ali Maliyyə Məhkəməsinin mərkəzi harada yerləşir?

- Danimarkada
- Lyüksemburqda
- Norveçdə
- İsveçrədə

192 Ali Maliyyə Məhkəməsi neçənci ildə qurulmuşdur?

- 1975.0
- doğru cavab yoxdur
- 1889.0
- 1890.0

193 Ədalət divanı neçə hakimdən ibarət olur?

- 5.0
- 15.0
- 9.0
- 7.0

194 AB siyasətlərinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır:

- Avropa Şurası
- Avropa Komissiyası
- Avropa Parlamenti
- Avropa Zirvəsi

195 Lissabon sazişi nə zaman imzalandı?

- 2000.0
- 2007.0
- 1998.0
- 1994.0

196 Avropa Polis İdarəsi nə zaman yaradılmışdı?

- 1898.0
- 1890.0
- 1885.0
- 1995.0

197 Hansı ölkə Şengen müqaviləsini məhdud üzvlük şərti ilə bağlayıb?

- Norveç
- Danimarka
- Britaniya və İrlandiya
- İsveç

198 Hansı ölkə referendum nəticəsində milli valyutasını saxladı?

- İrlandiya
- Danimarka və İsveç
- B.Britaniya
- Çernoqoriya

199 Hansı ölkə nə Aİ-na, nə də Şengen zonasına daxil deyil, ancaq avro rəsmi pul vahididir?

- B.Britaniya
- Çernoqoriya
- İsveç
- Danimarka

200 “Şuman planı”nın təşəbbüskarı kim olmuşdur?

- K.Adenauer
- L.Blyum
- Jan Monne
- R.Şuman

201 Avropanın birləşməsi ideyası ilk olaraq kim tərəfindən irəli sürülmüşdür?

- L.Blyum
- K.Adenauer
- V.Çerçill
- R.Şuman

202 Avropa hərəkətinin fəxri sədri kimi seçilmədi:

- A.de Qasper
- R.Şuman
- L.Blyum
- K.Adenauer

203 AVROPA HƏRƏKATI nə zaman formalaşdı?

- doğru cavab yoxdur
- 1848.0
- 1948.0
- 1838.0

204 Avropa Parlamentinə aid deyil.

- Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya bildirərək qanuniləşdirir.
- Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahibdir.
- Bütçəni təsdiqləyir.
- Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.

205 Aİ-nı idarə edən qurumlara aid deyil.

- Avropa Şurası
- Ombudsman
- Qiymətləndirmə və Həmrəylik Konfransı
- Avropa Parlamenti

206 Bu müqavilə Aİ-nın qüvvəyə minməmiş konstitutsiyasını əvəz etməli idi.

- Roma
- Lissabon
- Nitsa
- Amsterdam

207 Lissabon sazişi imzalaanmışdı.

- 2010
- 2007
- 1990
- 1995

208 Amsterdam müqaviləsi imzalanmışdı.

- 1995
- 1997
- 1990
- 2010

209 Avropa İttifaqı vətəndaşlığının prinsiplərini bu müqavilə müəyyənləşdirdi.

- Nitsa
- Paris
- Roma
- Maastrixt

210 Avropa İttifaqı tərkibində bu qurum dünya təcrübəsində analoqu olmayan institut kimi dəyərləndirilir.

- Nazirlər şurası
- Avropa İttifaqı Vətəndaşlığı institutu
- Avropa Polis İdarəsi
- Avropa məhkəməsi

211 Maasrtix müqaviləsinə aid deyil.

- Müqaviləyə görə, İttifaq o sahədə qərarlar qəbul edir ki, dövlətlər özləri o sahədə müstəqil və effektiv şəkildə qərarlar qəbul edə bilmirlər.
- Üzv dövlətlərdə iqtisadi sahədə inteqrasiya birliyin orqanlarının səlahiyyətlərinə aid edilirdi.
- Müqavilə subsidiarlıq prinsipinə əsaslanırdı.
- Xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrində üzv dövlətlər razılaşdırılmış formada hərəkət etməli idilər.

212 Avropa Polis İdarəsi yaradılmışdı.

- 1996
- 1995
- 1975
- 1980

213 2-ci Şenqen müqaviləsinə aid deyil.

- Narkotik vasitələrinin yayılmasına qarşı mübarizə
- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
- Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti
- Cinayət törətmiş şəxslərin verilməsi

214 1-ci Şenqen razılaşmasının şərtlərinə aid deyil.

- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
- Polis əməkdaşlığı
- Sığınacaq verilməsi barədə məsələyə baxılması və qərar qəbul edilməsinin yalnız bir dövlət tərəfindən həyata keçirilməsi
- Vahid daxili bazarda sərbəst hərəkəti və sərhəd nəzarəti

215 2-ci Şenqen müqaviləsi imzalandı.

- 1996
- 1990
- 1975
- 1995

216 Almaniya və Fransa arasında bağlanmış Şenqen razılaşması neçənci ildə olmuşdur.

- 1985
- 1996
- 1980
- 1975

217 Aİ üzvlüyünə dair coğrafi meyarlar bu müqavilədə öz əksini tapmışdır.

- Paris
- Maastrix
- Roma
- Nitsa

218 Kopenhagen meyarlarına görə ittifaqa üzv olmaq istəyən dövlətin əməl etməli olduğu tələblərə aid deyil.

- Avropa hüququnun qəbul edilməsini və tətbiqini həyata keçirə bilən hüquqi və inzibati strukturların mövcudluğu.
- İnkişaf etmiş iqtisadiyyata malik olması
- Demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarına, milli azlıqların hüquqlarına hörmət prinsipinə əməl edilməsi.
- İttifaq daxilində həmin dövrə qədər qəbul olunan sənədlərin üzvlüyə namizəd ölkə tərəfindən qəbul edilməsi.

219 Avropa İttifaqı üzvlüyünə dair tələblər adlanır.

- Haaqa meyarları
- London meyarları
- Madrid meyarları

Roma meyarları

220 Bu dövlət nə Aİ-na, nə də Şengen zonasına daxil deyil, ancaq avro rəsmi pul vahididir

- Çernoqoriya
 Hollandiya,
 İtaliya,
 Fransa,

221 Bu dövlət Aİ üzvü deyil, ancaq Şengen zonasına daxildir.

- Kipr
 Norveç
 Slovakiya,
 Sloveniya,

222 Aİ-da Qızıl dövr adlanır.

- 1950-ci illərin sonu- 70-ci illərin ortaları
 1978-1990-cı illər
 1968-1986-ci illər
 1987-1992-ci illər

223 Vahid Qərbi Avropa valyutası avro ya keçilmişdir.

- 2001
 2002
 1990
 1995

224 Aİ-da iqtisadi ittifaqın inkişafı ilə xarakterizə olunur.

- 1992-bugünkü dövr
 1965-85-ci illər
 1968-1986-ci illər
 1987-1992-ci illər

225 Aİ-da 1987-1992-ci illər xarakterizə olunur.

- valyuta ittifaqı kimi
 siyasi ittifaq dövrü kimi
 gömrük ittifaqı dövrü kimi
 vahid bazarın yaradılması ilə

226 Avropa Valyuta sistemi işləməyə başladı.

- 1979
 1957
 1960
 1965

227 Aİ-da 1968-1986-ci illər nə kimi xarakterizə edilir.

- siyasi ittifaq dövrü kimi
 valyuta ittifaqı kimi
 vahid bazar dövrü kimi

gömrük ittifaqı dövrü kimi

228 Avropa Azad Ticarət Assosiasiyasının təşəbbüskarı olmuşdur.

- İtaliya
 ABŞ
 İngiltərə
 Fransa

229 Avropa Azad Ticarət Assosiasiyası yaradıldı.

- 1960
 1959
 1965
 1951

230 Şuman planı nın təşəbbüskarı ;

- P.Spaak
 A.de Qasperı
 Ş.de Qoll
 Jan Monne

231 Avropa günü kimi qeyd olunur.

- 1 yanvar
 16 oktyabr
 14 iyun
 9 may

232 Avropanın birləşməsi ideyasını ilk dəfə irəli sürmüşdür.

- Ş.de Qoll
 U.Çerçil
 L.Blyum
 A.de Qasperı

233 Şuman bəyannaməsinin prinsiplərinə aid deyil.

- Avropa quruculuğunun təşəbbüscüsü Qərbi Avropa dövlətləri ilə yanaşı bütün Avropa dövlətləri olmalıdır.
 Vahid Avropaya doğru müvəffəqiyyətlə irəliləməyin başlıca şərti inteqrasiyanın hüquqi bazasının və həm fəvqəlmilli, həm də dövlətlərarası xarakterə malik ümumi institutlar sisteminin olmasıdır.
 Vahid Avropaya doğru hərəkət mərhələli şəkildə regional inteqrasiyanın ilkin və məhdud formalarından daha mürəkkəb və geniş miqyaslı formalarına doğru həyata keçirilməlidir
 Ən başlıca iqtisadi inteqrasiyadır, o dövlət suverenliyinin milli təhlükəsizlik xarici siyasət kimi sahələrinə az toxunur.

234 Avropa hərəkətinin fəxri sədrilərindən deyil.

- P.Spaak,
 Çerçill,
 A.de Qasperı,
 J.J. Russo,

235 AVROPA HƏRƏKATI formalaşdı.

- 1948

- 1957
- 1951
- 1950

236 Avropanın birləşdirilməsi uğrunda hərəkət 1 təsis etmişdir.

- P.Spaak
- A.de Qasper
- U.Çerçil
- Ş.de Qoll

237 J.J.Russonun fikirlərindən biri yanlış verilmişdir.

- Qurulacaq ittifaqın və onun qəbul etdiyi qərarların legitimliyini təmin etmək üçün ilk növbədə üzv dövlətlərin daxilində qanunun aliliyi təmin olunmalıdır.
- Papanın xalqların suverenliyinin qarşısını almaq cəhdlərinə qarşı çıxırdı.
- “Əbədi sülh haqqında mühakimələr” əsərinin müəllifidir.
- Russonun Avropa birliyini güc vasitəsilə reallaşdırmaq ideyası XIX-XX əsrlərdə bir neçə dəfə sınaqdan keçirildi.

238 Avropa vəhdətini hər hansısa dövlətin konkret olaraq Fransanın Avropada hegemonluğunun vasitəsi kimi nəzərdən keçirən ilk müəllifdir.

- Pyer dyu Bua
- İzamber
- Napoleon Bonapart
- J.J.Russo

239 Aİ tarixinin ən əhatəli genişlənməsində neçə dövlət ittifaq daxil olmuşdur

- 5
- 10
- 3
- 4

240 Aİ tarixinin ən əhatəli genişlənməsi olmuşdur.

- 2007
- 2004
- 1985
- 2009

241 Avropa Parlamentinə aid deyil.

- Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya bildirərək qanuniləşdirir.
- Bütçəni təsdiqləyir.
- Ümumi seçimlə 5 illik iş başına gəlir.
- Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir

242 Aİ-nı idarə edən qurumlara aid deyil.

- Ombudsman
- Avropa Şurası
- Avropa Zirvəsi
- Qiymətləndirmə və Həmrəylik Konfransı

243 Bu müqavilə Aİ-nın qüvvəyə minməmiş konstitutsiyasını əvəz etməli idi.

- Roma
- Nitsa
- Paris
- Lissabon

244 Lissabon sazişi imzalaanmışdı.

- 2007
- 2005
- 2010
- 1995

245 Amsterdam müqaviləsi imzalanmışdı.

- 2010
- 1995
- 2005
- 1997

246 Avropa İttifaqı vətəndaşlığının prinsiplərini bu müqavilə müəyyənləşdirdi.

- Nitsa
- Maastrixt
- Lissabon
- Paris

247 Avropa İttifaqı tərkibində bu qurum dünya təcrübəsində analoqu olmayan institut kimi dəyərləndirilir.

- Avropa İttifaqı Vətəndaşlığı institutu
- Avropa Polis İdarəsi
- Avropa Parlamenti
- Avropa məhkəməsi

248 Maasrtix müqaviləsinə aid deyil.

- Xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrində üzv dövlətlər razılaşdırılmış formada hərəkət etməli idilər.
- Müqaviləyə görə, İttifaq o sahədə qərarlar qəbul edir ki, dövlətlər özləri o sahədə müstəqil və effektiv şəkildə qərarlar qəbul edə bilmirlər.
- Üzv dövlətlərdə iqtisadi sahədə inteqrasiya birləşmənin orqanlarının səlahiyyətlərinə aid edilirdi.
- Müqavilə subsidiarlıq prinsipinə əsaslanırdı.

249 Avropa Polis İdarəsi yaradılmışdı.

- 1996
- 1975
- 1990
- 1995

250 2-ci Şenqen müqaviləsinə aid deyil.

- Üçüncü dövlətdən gəlmiş şəxslərin status məsələsi
- Cinayət törətmiş şəxslərin verilməsi
- Ştirikçi dövlətlər tərəfindən vizanın verilməsi
- Narkotik vasitələrinin yayılmasına qarşı mübarizə

251 1-ci Şenqen razılaşmasının şərtlərinə aid deyil.

- İştirakçı dövlətlər tərəfindən vizanın verilməsi
- Vahid daxili bazarda sərbəst hərəkəti və sərbəst nəzarəti
- Polis əməkdaşlığı
- İştirakçı dövlətlər tərəfindən verilmiş vahid vizanın tanınması

252 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarətdir:

- Ədalət Divanı və Bidayət Məhkəməsi
- Avropa Zirvəsi
- Avropa Bankı
- Avropa Şurası

253 Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir:

- Avropa Zirvəsi
- Avropa Komissiyası
- Ədalət Divanı və Bidayət Məhkəməsi
- Avropa Bankı

254 Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir:

- Avropa Maliyyə Məhkəməsi
- Ədalət Divanı və Bidayət Məhkəməsi
- Avropa Komissiyası
- Avropa Bankı

255 AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir:

- Avropa Şurası
- Ədalət Divanı və Bidayət Məhkəməsi
- Avropa Bankı
- Avropa Zirvəsi

256 Avropa Şurasının tərkibi neçə şuradan ibarətdir?

- 9
- 6
- 5
- 3

257 Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır:

- Ombudsman
- Ədalət Divanı və Bidayət Məhkəməsi
- Avropa Şurası
- Avropa Zirvəsi

258 AB siyasətçilərinin planlaşdırıcısı və koordinatorudur:

- Avropa Şurası
- Avropa Komissiyası
- Avropa Zirvəsi

- Avropa Bankı

259 Aİ-nin qurumlarına daxil deyil:

- Avropa Zirvəsi
 Bütün cavablar doğrudur
 Ədalət Divanı və Bidayət Məhkəməsi
 Avropa Komissiyası

260 Asiya-Sakit okean regionunda inteqrasiya birliyi:

- NAFTA
 ASEAN
 Aİ
 BMT

261 Şimali Amerikada inteqrasiya birliyi:

- NAFTA
 ASEAN
 Aİ
 BMT

262 Qərbi Avropada inteqrasiya birliyi:

- Aİ
 NAFTA
 BMT
 ASEAN

263 Avropa İttifaqının vahid valyutası:

- Manat
 Evro
 Dollar
 Ekü

264 İnteqrasiya bütün mərhələləri keçib:

- Şimali Amerikada
 Qərbi Avropada
 Şərqi Avropada
 Cənubi Amerikada

265 Aİ-nin təməlinin qoyan dövlətlər sırasına daxildir:

- Yaponiya
 İtaliya
 Çin
 Rusiya

266 Aİ-nin təməlinin qoyan dövlətlər sırasına daxil deyil:

- Belçika
 ABŞ
 Fransa

- Almaniya

267 NAFTA-nın mənfi təsirlərinə aid deyil.

- Xarici birbaşa sərmayələr, yerli iqtisadiyyatdakı məşğulluq imkanları baxımından da bəzi məhdudlaşdırmaları özü ilə gətirmişdir.
- NAFTA yalnız ticarətin liberallaşdırılmasına yönəldildiyi üçün digər sahələri əhatə etmir.
- NAFTA-nın Meksikanın əkinçilik sektoruna bəzi mənfi təsirləri olmuşdur.
- Kanadada işə götürənlər, ABŞ və Meksikayla rəqabət etmək bəhanəsiylə ictimai köməkləri kəsməyə başlamışlar

268 Kanadanın NAFTA ilə bağlı gözləntilərinə aid deyil.

- NAFTA sayəsində Kanadada az qala hər sənaye sektoru baxımından ABŞ bazarında əhəmiyyət qazanmışdır
- NAFTA haqqında müzakirələr davam edərəkən Kanada ictimaiyyətində ilk mərhələdə mənfi təsir yaranmışdır
- NAFTA-nın ən könüllü üzvü olaraq xarakterizə edilir
- NAFTA Kanadanın Avropa və Asiyayla ticarətində enişə səbəb olmuşdur

269 Meksikanın NAFTA-dan gözləntilərinə aid deyil.

- NAFTA Meksika hökuməti tərəfindən beynəlxalq şirkətlərin ölkəyə girişi və sərmayə qoymaları üçün əhəmiyyətli bir vasitə olaraq görülmüşdür.
- Kanada və ABŞ, güclü tariflərlə qorunan əkinçilik və tekstil sektorunu Meksikayla rəqabətə açmışdır.
- NAFTA Kanadanın Avropa və Asiyayla ticarətində enişə səbəb olmuşdur
- NAFTA-nın qurulmasında qabaqcıl rol oynamışdır.

270 NAFTA-ya aiddir.

- NAFTA siyasi və iqtisadi inteqrasiyanı ehtiva edən razılaşmadır.
- NAFTA-nın ABŞ iqtisadiyyatından çox Kanada və Meksika iqtisadiyyatlarına daha böyük təsir edəcəyi əvvəldən hesablanmışdır.
- NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
- Dövlətlərarası inzibati orqanların yaradılması

271 ABŞ-ın NAFTA-dan gözləntilərinə aid deyil.

- ABŞ rəhbərliyi, NAFTA ilə Meksikada siyasi islahatların davamı və demokratiyanın inkişafı hədəfinə yönəlmişdir.
- NAFTA-nın ən könülsüz üzvü olaraq xarakterizə edilir.
- ABŞ-ın NAFTA-dan gözləntisi əslində iqtisadi deyil, siyasi sahədə olmuşdur
- ABŞ daxili bazarının böyüklüyü, NAFTA-dan ABŞ-ın iqtisadi mənada böyük miqdarda qazanc təmin etməsinə imkan tanımamışdır.

272 NAFTA ilə bağlı fikirlərdən biri yanlıştır.

- NAFTA ticarətin liberallaşdırılmasına yönəldilmişdir.
- Bu qurum həm də digər sahələri əhatə edir.
- NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
- NAFTA, pul siyasətini ələ almır, üçüncü ölkələrə qarşı ortaq gömrük tarifi tətbiq olunmasını ehtiva etmir.

273 NAFTA-da bəzi strateji sahələr üzrə istisnalara aid deyil.

- Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyət qoyulması hüququ
- Tariflərin müəyyənləşdirilməsinə dair sistemin hər dövlətin özünün hazırlaması
- ABŞ-ın kənd təsərrüfatı məhsullarının rəqabətdən kənar inkişaf sisteminin saxlanması hüququ
- ABŞ-ın daxili qiymətlərinin saxlanması hüququ

274 NAFTA-nın iqtisadi strategiyasına aid deyil.

- Dövlətlərarası inzibati orqanların yaradılması
- Amerika-Kanadanın arbitraj komissiyasının yaradılması
- Meksikanın maliyyə bazarında ABŞ və Kanadanın banklarının fəaliyyətinin liberallaşdırılması;
- mərhələli olaraq üzv-dövlətlər arasında əmtəələrə və xidmətlərə qoyulan qeyri-tarif məhdudiyətlərinin aradan qaldırılması;

275 NAFTA-nın mərkəzi təşkilati institutudur.

- İnvestisiya Bankı
- Azad Ticarət Komissiyası
- Ali Maliyyə Məhkəməsi
- Katiblik

276 NAFTA-ya aid deyil.

- Meksika və Kanadanın təsərrüfat stukturlarının qarşılıqlı əlaqəsi Kanada-ABŞ və Meksika-ABŞ inteqrasiyasının miqyasına nisbətən azdır.
- ABŞ, Kanada və Meksika iqtisadiyyatının bir-birindən asılılığı assimetrikdir.
- NAFTA daxilində də yalnız bir iqtisadi güc var- ABŞ.
- NAFTA daxilində xüsusi güclü mexanizmə malik olan qurumlar mövcudur

277 NAFTA-nın məqsədlərinə aid deyil.

- Dövlətlərarası inzibati orqanların yaradılması və ya yeni qanunvericiliyin işlənilib hazırlanması
- İştirakçıları arasında ticarət sahəsində baryerlərin aradan qaldırılması və əmtəələrin və xidmətlərin hərəkətinin stimullaşdırılması
- İştirakçıları ərazisinə investisiyaların cəlb edilməsi
- Müqavilənin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə gələcək üç tərəfli, regional və beynəlxalq əməkdaşlıq üçün bazanın yaradılması;

278 Bəndlərdən biri NAFTA ilə Aİ-nin oxşar cəhəti deyil.

- Dövlətlərarası inzibati orqanların yaradılması və ya yeni qanunvericiliyin işlənilib hazırlanması
- Azad ticarət zonasında ədalətli rəqabət üçün şəraitin yaradılması və dəstəklənməsi;
- Regionun tarixi köklərinin eyniliyi
- İştirakçıları arasında ticarət sahəsində baryerlərin aradan qaldırılması və əmtəələrin və xidmətlərin hərəkətinin stimullaşdırılması

279 Nə üçün NAFTA-nın təsisi beynəlxalq iqtisadi inteqrasiya üçün yenilik sayılır.

- İş adamlarının sərbəst dövrünün təmin edilməsi
- İlk dəfə olaraq inkişafda olan ölkələrdən biri iki yüksək səviyyədə inkişaf etmiş ölkə ilə öz razılığı əsasında iqtisadi inteqrasiyanı qəbul etməsi.
- Siyasi və iqtisadi inteqrasiyanı ehtiva edən razılaşma olmağı
- Müəyyən inkişaf müddətinin keçməsinə baxmayaraq üzvlər arasında hələ də müəyyən problemlərin qalması.

280 NAFTA ilə bağlı bəndlərdən biri yanlıştır.

- NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır
- NAFTA, Avropa Birliyindən fərqli olaraq, işçilərin sərbəst axını haqqını əhatə etməyən bir razılaşmadır.
- Əmtəələrin, kapitalın, işçi qüvvəsinin ümumi bazarın yaradılması prioritet məsələ kimi müəyyən edilirdi.
- NAFTA siyasi və iqtisadi inteqrasiyanı ehtiva edən razılaşmadır

281 NAFTA-nın yaradılması haqqında müqavilədə bu məsələ təsbit edilməyib.

- bazara sərbəst çıxış
- valyuta ittifaqının yaradılması

- xidmətlərlə ticarət
- investisiya qoyuluşu

282 1992-ci ildə Amerika-Kanada ticarət müqaviləsinə qoşuldu.

- Venesuela
- Braziliya
- Argentina
- Meksika

283 Ebbot planı qəbul edilmişdir.

- 1950-ci ildə
- 1930-cu ildə
- 1947-ci ildə
- 1955-ci ildə

284 Şimali Amerikada inteqrasiya üçün birinci addım hesab olunur.

- Paris sülhü
- Ebbot planı
- Bostin sazişi
- Marşal planı

285 ASEAN-a daxil deyil:

- Kamboca
- Çin
- Bruney- Darussalam
- Vyetnam

286 Bu xüsusiyyətlərdən biri NAFTA-ya aid deyil.

- Əvvəlcə müqavilələr bağlanmış və sonra iqtisadi əlaqələr inkişaf etmişdir
- Dünyada ən böyük regional azad ticarət zonasıdır
- NAFTA-nın özəyi Amerika - Kanada iqtisadi inteqrasiyasıdır
- 1994-cü ildə yaranmışdır

287 NAFTA-nın mənfi təsirlərinə aid deyil

- Kanadada işə götürənlər, ABŞ və Meksikayla rəqabət etmək bəhanəsiylə ictimai köməkləri kəsməyə başlamışlar
- NAFTA yalnız ticarətin liberallaşdırılmasına yönəldildiyi üçün digər sahələri əhatə etmir.
- NAFTA, işçi haqqlarının qorunmasına imkan verməmişdir.
- Xarici birbaşa sərmayələr, yerli iqtisadiyyatdakı məşğulluq imkanları baxımından da bəzi məhdudlaşdırmaları özü ilə gətirmişdir.

288 Kanadanın NAFTA ilə bağlı gözləntilərinə aid deyil.

- NAFTA sayəsində Kanadada az qala hər sənaye sektoru baxımından ABŞ bazarında əhəmiyyət qazanmışdır.
- NAFTA-nın ən könüllü üzvü olaraq xarakterizə edilir
- NAFTA haqqında müzakirələr davam edərkən Kanada ictimaiyyətinə ilk mərhələdə mənfi təsir yaranmışdır.
- NAFTA Kanadanın Avropa və Asiyayla ticarətində enişə səbəb olmuşdur

289 Meksikanın NAFTA-dan gözləntilərinə aid deyil.

- Meksika görə isə NAFTA-nın iqtisadi böyümə baxımından əhəmiyyəti vardır.

- NAFTA-nın qurulmasında qabaqcıl rol oynamışdır.
- NAFTA Meksika hökuməti tərəfindən beynəlxalq şirkətlərin ölkəyə girişi və sərmayə qoymaları üçün əhəmiyyətli bir vasitə olaraq görülmüşdür.
- NAFTA Meksikanın Asiyayla olan ticarətinin artması nəticəsini doğurmuşdur.

290 NAFTA-ya aiddir.

- Dövlətlərarası inzibati orqanların yaradılması
- NAFTA siyasi və iqtisadi inteqrasiyanı ehtiva edən razılaşmadır.
- NAFTA-nın ABŞ iqtisadiyyatından çox Kanada və Meksika iqtisadiyyatlarına daha böyük təsir edəcəyi əvvəldən hesablanmışdır.
- NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.

291 ABŞ-ın NAFTA-dan gözləntilərinə aid deyil.

- ABŞ-ın NAFTA-dan gözləntisi əslində iqtisadi deyil, siyasi sahədə olmuşdur
- ABŞ daxili bazarının böyüklüyü, NAFTA-dan ABŞ-ın iqtisadi mənada böyük miqdarda qazanc təmin etməsinə imkan tanımamışdır.
- NAFTA-nın ən könülsüz üzvü olaraq xarakterizə edilir.
- NAFTA, ABŞ-ın Latın Amerikayla ticarətinə bir model təşkil etmişdir.

292 NAFTA ilə bağlı fikirlərdən biri yanlışdır.

- NAFTA ticarətin liberallaşdırılmasına yönəldilmişdir
- NAFTA iştirakçıları Avropa İttifaqında olduğu kimi, birliyi transformasiya etmək niyyətindədirlər.
- Bu qurum həm də digər sahələri əhatə edir.
- NAFTA çərçivəsində əmək və ekoloji əməkdaşlıq sahəsində müqavilələr imzalanmışdır.

293 NAFTA-da bəzi strateji sahələr üzrə istisnalara aid deyil.

- Meksikanın neft sənayesində xaricilərin fəaliyyətinə məhdudiyət qoyulması hüququ
- Tariflərin müəyyənləşdirilməsinə dair sistemin hər dövlətin özünün hazırlaması
- ABŞ-ın daxili qiymətlərinin saxlanması hüququ
- Kanadanın bəzi sektorları xüsusən də, informasiya və bəzi mədəni sahələri mühafizə etməsi

294 NAFTA:

- TMK-dır
- dövlətüstü qurumdur
- azad iqtisadi zonadır
- QHT-dir

295 CUSFTA:

- Amerika – Argentina iqtisadi inteqrasiyasıdır
- Amerika - Kanada iqtisadi inteqrasiyasıdır;
- Amerika -Britaniya iqtisadi inteqrasiyasıdır
- Amerika - Uels iqtisadi inteqrasiyasıdır;

296 Ebbot planı nəyi nəzərdə tuturdu?

- Kanada iqtisadiyyatının aparıcı sahələrinə ABŞ investisiyalarını cəlb edilməsi
- Kanada iqtisadiyyatının aparıcı sahələrinə Britaniya investisiyalarının cəlb edilməsi
- Meksika iqtisadiyyatının aparıcı sahələrinə ABŞ investisiyalarının cəlb edilməsi
- Meksika iqtisadiyyatının aparıcı sahələrinə Kanada investisiyalarının cəlb edilməsi

297 ABŞ, Kanada və Meksika arasında əmtəələrin və xidmətlərin azad ticarəti prosesində yeni bir mərhələdir

- BMT
- APEC
- NATO
- NAFTA

298 NAFTA-nın yaradılması hansı amillərlə şərtlənir?

- Amerikada TMK-ların Kanada və Meksikada genişlənən şəbəkəsi
- hamisi
- iştirakçı ölkələrin coğrafi yaxınlığı və milli iqtisadiyyatların struktur oxşarlığı
- Kanada TMK-ların ABŞ-da genişlənən şəbəkəsi

299 NAFTA-nın tərkibinə hansı dövlətlər daxildir?

- ABŞ, Kanada və Meksika
- ABŞ, Kanada və Kolumbiya
- ABŞ, Kanada və Argentina
- ABŞ, Kanada və Brazilya

300 İspan dilindən tərcümədə bu birlik "Cənub konusunun ümumi bazarı" adlanır.

- CARİCOM
- MERKOSUR
- NAFTA
- ASEAN

301 ASEAN-nı təsis edən ölkələrdən biri deyil.

- Sinqapur
- İndoneziya
- Myanma
- Tailand

302 ASEAN-in təsis olunması haqqında sənəd adlanır.

- Montevideo bəyannaməsi
- Banqkok bəyannaməsi
- Kuala-Lumpur bəyannaməsi
- Filippin sazişi

303 APEC yaradılmışdır.

- 1978
- 1989
- 1960
- 1977

304 APEC hansı dövlətin təşəbbüsü ilə yaradılmışdır.

- İndoneziya
- Filippin
- Malaziya
- Avstraliya

305 Rusiya ilə Çin arasında danışıqlar prosesinin təşəbbüskarı kimi çıxış etmişdir.

- GUAM
- Şanxay əməkdaşlıq təşkilatı
- ASEAN
- APEC

306 Kamboca probleminin həll edilməsinə yardımını olmuşdur.

- APEC
- ASEAN
- MDB
- GUAM

307 NAFTA-nın özəyi:

- Amerika - Uels iqtisadi inteqrasiyasıdır
- Amerika – Argentina iqtisadi inteqrasiyasıdır
- Amerika -Britaniya iqtisadi inteqrasiyasıdır
- Amerika - Kanada iqtisadi inteqrasiyasıdır

308 1959-cu il müqaviləsi nəyə şərait yaratdı?

- Amerika standartlarının ABŞ istehsalına daxil olmasına
- Amerika standartlarının Kanada istehsalına daxil olmasına
- Amerika standartlarının Uels istehsalına daxil olmasına
- Amerika standartlarının Braziliya istehsalına daxil olmasına

309 1959-cu ildə:

- ABŞ və Braziliya birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
- ABŞ və Argentina birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
- ABŞ və Kanada birgə hərbi istehsal haqqında müqavilə bağlanıb
- Meksika və Kanada birgə hərbi istehsal haqqında müqavilə bağlanıb

310 1947-ci ildə qəbul edilmiş plan?

- Barbarossa plan
- Ebbot planı
- Lend-liz planı
- Şuman planı

311 Qərbi Avropadan fərqli olaraq, harada Təsərrüfat kompleksinin yaradılması üçün impulslar “aşağıdan yuxarı” istiqamətdə, yəni, amerikan və kanadalı şirkətlərin əməkdaşlığa meyl etməsi istiqamətində getmişdir?

- Mərkəzi Amerikada
- Şimali Amerikada
- Cənubi Amerikada
- Uelsdə

312 ASEAN-ın strukturuna hansı orqan daxil deyil?

- ASEAN Nazirləri səviyyəsində keçirilən müşavirələr;
- Düzgün cavab variantı yoxdur
- ASEAN sammiti;

ASEAN Katibliyi

313 ASEAN ölkələri hansı fundamental prinsipləri öndə tuturlar:

- Bir-birinin xarici əlaqələrinə qarışmamaq;
 Bütün cavablar doğrudur
 Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququna qarşılıqlı hörmət
 Mübahisə və münaqişələrin sülh yolu ilə nizama salınması;

314 Bruney-Darussalam, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malaziya, Myanma, Sinqapur, Tailand və Filippin-bu hansı təşkilatın tərkibidir?

- APEC
 ASEAN
 BMT
 Aİ

315 ASEAN-ı təsis edən dövlətlər sırasına daxildir:

- Vyetnam
 Kamboca
 Hamısı
 İndoneziya

316 Evro tədavülə buraxılmışdı.

- 2005
 2000
 2002
 2006

317 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur.

- Ədalət Divanı və Bidayət Məhkəməsi
 Avropa İnvestisiya Bankı
 Avropa Zirvəsi
 Avropa Şurası

318 "Banqkok Bəyannaməsi" hansı təşkilatın əsasını qoydu?

- ASEAN
 BMT
 NAFTA
 APEC

319 Hansı dövlətin Şərqi Asiyaya üzvlüyü ləğv edilmişdir?

- Çin
 ABŞ
 Meksika
 Kanada

320 Şərqi Asiya Birliyinin məqsədi ;

- Maliyyə sabitlik mühiti yaratma, enerji təhlükəsizliyi təmin etmək
- Valyuta birliyinin yaradılması
- Regionunda iqtisadi və sosial inkişafı təmin etmək üçün vahid bazar yaratmaq.
- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması

321 Şərqi Asiya Birliyi yaranmışdı.

- 2005
- 2006
- 1995
- 2010

322 Bogor Hədəfləri bu integrasiya qurumu açar bir yer tutur

- MDB
- Aİ
- NAFTA
- APEC

323 APEC-in hədəflərinə aid deyil.

- Asiya-Sakit okean bölgəsində davam etdirilə bilən iqtisadi inkişaf və rifahı təmin etmək.
- Siyasi ittifaqın yaradılması.
- Ödənişsiz və açıq ticarət və sərmayə surətiylə dinamik Asiya-Sakit Okean cəmiyyəti yaratmaq
- Üzvlər arasında gömrük tariflərinin salınması

324 APEC-in əsas cəhətlərinə aid deyil.

- Bu integrasiya yarım regional ittifaqlardan ibarət cənub-şərqi Asiya və Şimali Amerika Azad Ticarət zonasını, Cənub-Sakit okean formunu da əhatə edir.
- APEC, üzvlərinə andlaşmalara söykənən hüquqi öhdəliklər gətirir.
- Bu birlikdə integrasiya prosesləri əsasən TMK-in aparıcı rolu ilə həyata keçirilir.
- İntegrasiya prosesləri iqtisadi, mədəni, sosial-siyasi cəhətdən fərqlənən ölkələr arasında aparılır.

325 APEC-in üzvlərinə aid deyil

- Meksika
- Vyetnam
- ABŞ
- Tayvan

326 APEC-in üzvlərinə aid deyil.

- Türkiyə
- Bruney
- Kanada
- Çin

327 APEC-in məqsədinə daxildir

- Qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması
- Valyuta birliyinin yaradılması
- Siyasi ittifaqa nail olmaq
- Sakit okean hövzəsində iqtisadi əməkdaşlığın inkişafın

328 Sebu Bəyannaməsi nə haqqındadır.

- Ətraf mühitin qorunması haqqında
- Şərqi Asiya Enerji Təhlükəsizliyi haqqında
- Regionda azad ticarət zonası yaranması haqqında
- Valyuta ittifaqı yaranması haqqında

329 ASEAN-a aid deyil.

- Hal-hazırda dünyada ən böyük regional azad ticarət zonasıdır
- Regiondakı ən böyük inteqrasiya qurumudur
- Enerji daşıyıcılarının çatışmazlığı problemini həll etməyə səy göstərir
- ASEAN geniş əməkdaşlıq əlaqələri ilə yanaşı, təşkilat bir sıra daxili və xarici problemlərlə üzləşir

330 Bu inteqrasiya qurumunun dialoq tərəfdaşları ilə müzakirələr 10+3; 10+6; 10+10 və 10+1 formatında keçirilir

- Aİ
- MDB
- ASEAN
- APEC

331 «ASEAN yolu»nun əsas cəhətlərindən biri deyil.

- inteqrasiyanın siyasi mərhələsinə qədər gedilməsi
- tərəflərin bir-birinin işinə qarışmaması
- gücdən istifadə etməmək, münəfişə girməmə
- davranışın qeyri-məcburiliyi, minimum formal prosedurlar

332 Bu inteqrasiya qrupunun formalaşması və onun beynəlxalq hüququn leqal subyektinə çevrilməsi 2008-ci ildə başa çatmışdır.

- MERCOSUR
- MDB
- NAFTA
- ASEAN

333 Asiya-Sakit okean regionunda cərəyan edən inteqrasiya prosesləri və qüvvələr nisbətinin mərkəzində durur.

- Şanxay əməkdaşlıq təşkilatı
- ASEAN
- MDB
- APEC

334 Bu inteqrasiya qurumu 2008-ci ildə BMT Baş Assambleyasında müşahidəçi statusu almışdır.

- NAFTA
- ASEAN
- Aİ
- MDB

335 ASEAN+6 əməkdaşlığına bu dövlət daxil deyil.

- Rusiya
- Avstraliya
- Hindistan

Cənubi Koreya

336 ASEAN+3 əməkdaşlığına daxildir

- Çin
 Rusiya
 Avstraliya
 Hindistan

337 Bu təşkilat regional tərəfdaşlar ilə 10+1 sxemi əsasında görüşlər keçirir

- NAFTA
 ASEAN
 Aİ
 MDB

338 ASEAN-ın stukturuna aşağıdakı orqanlardan hansı daxil deyil?

- ASEAN parlamenti ;
 ASEAN Katibliyi;
 ASEAN daimi Komitəsi;
 ASEAN sammiti;

339 ASEAN-ın məqsədlərinə aid deyil.

- Cənub-şərqi Asiya ölkələrinin iqtisadi inkişafının, sosial və mədəni inkişafının sürətləndirilməsi;
 Regionda vahid bazarın yaradılması
 Qarşılıqlı ticarətin genişləndirilməsi və üzv ölkələrin vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi;
 İqtisadiyyat, mədəniyyət, elm, texnika və kadrların hazırlığı sahəsində aktiv əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsi;

340 Kuala-Lumpur bəyannaməsi nə haqqında idi?

- Cənub-Şərqi Asiyada gömrük birliyi haqqında
 Cənub-Şərqi Asiyada sülh, azadlıq və neytrallıq zonası haqqında
 Cənub-Şərqi Asiyada azad ticarət zonası haqqında
 Cənub-Şərqi Asiyada vahid bazar haqqında

341 Bu dövlət ASEAN-nın üzvü deyil.

- Kolumbiya
 Malaziya
 Sinqapur
 İndoneziya

342 ASEAN-nın katibliyi hansı şəhərdə yerləşir?

- Sinqapur
 Bali
 Bankok
 Cakarta

343 Asiya-Sakit okean bölgəsində inteqrasiyanın xüsusiyyətlərinə aid deyil.

- APEC, ASEAN, EAC bölgədəki inteqrasiya qruplarına daxildir.

- Asiya-Sakit okean bölgəsindəki vəziyyətin bir digər özəlliyi, bölgədə Aİ tipli dövlətlərarası bir qurumun mövcud olmamağıdır.
- APEC Asiya-Sakit okean ərazisində yaradılmış birinci böyük inteqrasiya qurumudur.
- Qlobal maliyyə böhranı Asiya-Sakit Okean bölgəsində davam edən inteqrasiya müddətinə təsir edir.

344 Asiya-Sakit Okean bölgəsində davam edən inteqrasiya müddətinə təsir edir.

- G-8, G-20 və başqa qurumların tez-tez zirvə görüşlərinin keçirilməsi.
- Qlobal maliyyə böhranı
- Aİ-nin dünyanın güc mərkəzlərindən biri halına gəlməsi
- Soyuq müharibənin başa çatması

345 Hansı ölkə fəal şəkildə İrlandiyanı Lissabon müqaviləsini ratifikasiya etməkdən imtina etməyə təhrik edirdi:

- İngiltərə
- İtaliya
- İspaniya
- Vatikan

346 Şanxay əməkdaşlıq Təşkilatının həll etdiyi məsələlərə aid deyil:

- Hamısı aiddir
- İqtisadi əməkdaşlıq
- Mədəni əməkdaşlıq
- Hərbi təlimlər

347 Bu təşkilatlardan hansı MDB məkanından kənarında formalaşmışdır:

- Avrasiya İttifaqı
- KTM
- GUAM
- ATƏT

348 Lissabon müqaviləsini son ratifikasiya edən dövlət:

- Slovakiya
- Bolqarıstan
- Polşa
- Çexiya

349 Hansı akt Avropa İttifaqını hüquqi subyektə çevirdi:

- Cenevrə sazişi
- İstanbul sazişi
- London müqaviləsi
- Lissabon müqaviləsi

350 MDBnin yaradılması haqqında saziş imzalandı:

- Sankt-Peterburq
- Moskva
- Kiyev
- Minsk

351 Avropa İttifaqının prezidenti neçə il müddətinə seçilir:

- 10.0
- 7.0
- 6.0
- 5.0

352 Yeni dünya nizamının xarakteri necə səciyyələndirilir

- Heç biri
- İkiqütblü
- Üçqütblü
- Birqütblü

353 ABŞ politoloqu S. Hantinqtonun ən məşhur əsəri:

- Böyük şahmat lövhəsi
- Tarixin sonu
- Diplomatiya
- Sivilizasiyaların toqquşması

354 Avropadakı inteqrasiya birliklərinə aid deyil:

- ATƏT
- NATO
- Avropa Şurası
- Şanxay Əməkdaşlıq Təşkilatı

355 MDB üzvü deyil:

- Ukrayna
- Tacikistan
- Türkmənistan
- Latviya

356 BMTnin ixtisaslaşmış qurumu deyil:

- Ümumdünya Səhiyyə Təşkilatı
- Ümumdünya Ticarət Təşkilatı
- MAQATE
- Qırmızı Xaç və Aypara Təşkilatı

357 BMTnin əsas orqanlarından biridir:

- YUNESKO
- YUNİSEF
- MAQATE
- İqtisadi və sosial Şura

358 Dünya bazarının hansı sahələri üçün daha yüksək proteksionizm səciyyəvidir:

- Qiymətli kağızlar bazarı
- Bank xidmətləri
- Konsaltinq
- Turizm

359 Dünya iqtisadiyyatı nəyi öyrənir:

- Dünya təsərrüfatı
- Beynəlxalq iqtisadi münasibətlər
- Dünya ticarəti
- Beynəlxalq ticarət miqrasiyası

360 Belə inteqrasiya təşkilatı var:

- Moskva klubu
- Madrid klubu
- Brüssel klubu
- Paris klubu

361 Dəmpinq məhsulun hansı qiymətlə satışını təklif edir:

- Məsrəflərin orta səviyyəsinə uyğun
- Bazar qiyməti
- Ədalətli qiymət
- Ədalətli qiymətdən aşağı

362 Konkret bir məhsula embarqo tətbiqi nədir:

- İdxalın qismən məhdudlaşdırılması
- Gətirilən məhsul üzrə əməliyyatlarda valyuta məhdudlaşdırmaları
- Məhsula yüksək gömrük tariflərinin tətbiqi
- Məhsulun kəmiyyətə idxalının tamamilə məhdudlaşdırılması

363 Dünya qiymətlərini hardan öyrənmək olmaz:

- Əhali
- İxtisaslaşmış nəşrlər
- Xarici ticarət statistikası
- Şəhər mağazaları

364 əhalinin uzunömürlülük göstəricisinə görə öndədir:

- Çin
- ABŞ
- İspaniya
- Yaponiya

365 Dünya əhalisinin əksəriyyəti hansı ölkələrdə yaşayır:

- Keçid iqtisadiyyatına malik olan
- İnkişaf etmiş
- Müsəlman ölkələrində
- İnkişaf etməkdə olan

366 Neft necə təbii sərvətdir

- Heç biri
- Artan
- Tükənməz
- Bərpa olunmayan

367 Yeni sənaye ölkələri nə aiddir

- Portuqaliya
- Çexiya
- Somali
- Sinqapur

368 Beynəlxalq iqtisadi münasibətlərin subyektidir

- Heç biri deyil
- Elmitexniki inqilab
- Beynəlxalq əmək bölgüsü
- Transmilli Korporasiyalar

369 Dünya bazarının fəaliyyətinin əsas forması:

- Təklif
- İstehlak
- İstehsal
- Rəqabət

370 Açıq iqtisadiyyatın mühüm amillərindən biri:

- Yüksək import tarifləri
- Proteksionist siyasət
- Dəmpinq
- Əlverişli investisiya mühiti

371 Böyük yedilər ə aiddir:

- İspaniya
- İsveç
- Norveç
- Kanada

372 Böyük yedilər ə aid deyil:

- İtaliya
- Fransa
- Kanada
- İspaniya

373 Müasir beynəlxalq münasibətlərin xarakteri necədir

- Qitələarası
- Keçid
- Regional
- Transmilli

374 Torpaq resurslarının keyfiyyətcə tənəzzülünün səbəblərinə aiddir:

- Meliorasiyadan geniş istifadə olunması
- Əkin sahələrinin artması
- Qlobal istiləşmə
- Sənaye və nəqliyyatın inkişafı

375 Dünyada ekoloji problemlərin həllinə kömək edə bilər:

- Ölkələrin inkişafındakı fərqlərin aradan qaldırılması
- Ölkələrdə sənaye istehsalının həcmnin artması
- İşsizliyin azalması
- Təbii mühiti qorumaq üçün tədbirlərə ölkələrin daha çox vəsait ayırması

376 ən böyük taxıl əkin sahələrinə malikdir:

- Rusiya
- Kanada
- Çin
- ABŞ

377 Dünyada əsas su ehtiyatı hansıdır

- Böyük şirinsulu göllər
- Çaylar şəbəkəsi
- Şimal dənizləri
- Dünya okeanı

378 Dünya təsərrüfatının təbii ehtiyat potensialına aid deyil:

- Torpaq ehtiyatları
- Sənaye potensialı
- Su ehtiyatları
- Meşə təsərrüfatı

379 Təbii ehtiyatlara aid olan cəhət:

- Bu gün tükənməzdir,gələcəkdə tükənəndir
- Tükənəndir
- Bəziləri tükənməz,bəziləri tükənəndir
- Tükənməzdir

380 Dünya regionları arasında ən böyük neft ehtiyatlarına malikdir:

- Asiya
- Avropa
- Afrika
- Avstraliya vəOkeaniya

381 Cəmiyyətin Elmi –texniki tərəqqi dövründə inkişaf məsələlərini öyrənən beynəlxalq ictimai təşkilat:

- Paris klubu
- YUNESKO
- Roma klubu
- Avropa Şurası

382 Həllindən bəşəriyyətin taleyinin asılı olduğu problemlər kompleksi adlanır:

- İnteqrasiya
- Qlobal
- Elmitexniki
- Ekoloji

383 Transmilli korporasiyaların fəaliyyəti hansı sahədə qloballaşmaya aiddir:

- Sosial
- Maliyyə
- İqtisadi
- Siyasi

384 Hansı beynəlxalq təşkilatın fəaliyyəti siyasi qloballaşma prosesi ilə bağlıdır:

- MAQATE
- ÜTT
- BVF
- YUNESKO

385 Sözün geniş mənasında cəmiyyət:

- Müəyyən tarixi dövrdə mövcud olan insan birliyi
- İnsanların milli birliyi
- Bu və ya digər ölkənin vətəndaşları
- İnsanların maraqlar üzrə birliyi

386 ABŞın xarici siyasətinə aid deyil:

- Daues planı
- reyqonomika
- Monro doktrinası
- "4D" prinsipi

387 2005-ci ilin may ayında GUAM-ın üzvlüyündən çıxmışdır?

- Moldova
- Özbəkistan
- Ukrayna
- Azərbaycan

388 LAİA-nın daha çox inkişaf etmiş üzvündən biridir.

- Venesuela
- Meksika
- Uruqvay
- Peru

389 LAİA-nın orta səviyyəli üzvündən biridir.

- Boliviya
- Çili
- Braziliya
- Paraqvay

390 LAİA-nın az inkişaf etmiş üzvündən biridir.

- Kolumbiya
- Boliviya
- Argentina
- Uruqvay

391 LAİA-nı yaradan və idarə edən qlobal hüquqi çərçivə sənədidir.

- Uruqvay müqaviləsi
- Montevideo Müqaviləsi
- London müqaviləsi
- Lissabon sazişi

392 LAİA-nın orta səviyyəli üzvündən biri deyil.

- Venesuela
- Argentina
- Uruqvay
- Kolumbiya

393 Bahama, Barbados, Bilize, Quatemala, Yamayka, Trinidad və Tabaco, Antiquana və Barbuda, Dominikan, Qrenada, Menserrat, Sent Kids və Nevis, Saint Lukiya, Sent-Vinsent və Qrenadines bu inteqrasiya qrupunun üzvləridir.

- NAFTA
- CARİCOM
- MERCOSUR
- APEC

394 Bu inteqrasiya qrupu kiçik bir blokdir və əhalisi 5 milyona yaxındır. Üzv-ölkələr inkişaf səviyyələri baxımından çox geridədir və başlıca ixrac məhsulları neft, boksit, alminium və şəkərdir. Yamayka, Trinidad və Tabaco, Barbados öz aralarında ən inkişaf etmiş ölkələrdir.

- NAFTA
- CARİCOM
- MERCOSUR
- CACM

395 Latın Amerikasında daha böyük ticari-siyasi əsaslı bir bazar birliyidir. Latın Amerikasının əhalisinin 45%-ni, ərazisinin 33%-ni, ÜDM-nin 50%-dən çoxunu və investisiyaları 40%-ni əhatə edir.

- NAFTA
- MERCOSUR
- CARİCOM
- And paktı

396 1991-ci ildə 4 ölkənin iştirakı ilə yaranmışdır.

- NAFTA
- MERCOSUR
- APEC
- CARİCOM

397 MERCOSUR-un baş qərargahı bu şəhərdə yerləşir.

- Mexiko
- Montevideo
- Karakas
- Nyu-York

398 Təşkilatın emblemində də cənub xaçının bürcü təsvir olunub.

- And paktı

- CARİCOM
- MERCOSUR
- NAFTA

399 1986-cı ildə bu iki dövlət iqtisadi əməkdaşlıq və davamlı integrasiyanın inkişafı haqqındakı birgə layihələrini irəli sürdülər və başqa ölkələrin bura qatılmasının açıq olduğunu elan etdilər.

- ABŞ və Meksika
- Kanada və Meksika
- Argentina və Braziliya
- Uruqvay və Paraqvay

400 C.Amerikada integrasiya proseslərinə maraq 1980-ci illərdən başlayaraq yenidən artmağa başladı.

- 1985-ci illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
- 1960-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
- 1950-ci illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra
- 1990-cı illərin sonunda baş vermiş iqtisadi və siyasi böhrandan sonra

401 MERCOSUR-un yaranması haqqında müqaviləni neçə dövlət imzaladı?

- 5
- 3
- 4
- 2

402 MERKOSUR-un yaradılması haqqında müqavilə bu şəhərdə imzalandı.

- Nyu-York
- Moskva
- Montevideo
- Asunsone

403 MERCOSUR ölkələri arasında real ticarət bloku qanuni qeydiyyatata alındı.

- 1996
- 2000
- 1995
- 1998

404 Asunsone müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılmasını və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalandı.

- 1990
- 1994
- 1998
- 2000

405 1996-cı ildə Boliviya, 2000-ci ildə isə Çili assosiasiya olunmuş üzvlər kimi təşkilata qoşuldular.

- And paktı
- NAFTA
- MERCOSUR
- APEC

406 MERKOSUR-un əsas idarəedici orqanı

- Nazirlər kabineti
- Ümumi şura
- Ümumi bazar şurası
- Baş katiblik

407 MERCOSUR-da birliyin sərhədləri daxilinə üçüncü ölkədən məhsul idxalına dair ümumi gömrük tarifləri tətbiq olunmağa başlandı.

- 1992
- 1996
- 1995
- 1990

408 MERCOSUR-un əsas icraedici orqanı

- Baş katiblik
- Ümumi bazar qrupu
- Ümumi şura
- Nazirlər kabineti

409 Montevideoda(Uruqvay) inzibati katibliyə və eləcə də birbaşa özünə tabe olan 10 texniki komissiyaya malikdir.

- Ümumi bazar şurası
- Nazirlər kabineti
- Ümumi bazar qrupu
- Baş katiblik

410 MERCOSUR-da ticarət, gömrük tənzimlənməsi, texniki normalarla, valyuta-maliyyə siyasəti, makroiqtisadi siyasət, quru və dəniz nəqliyyatı, sənaye texnologiyaları , kənd təsərrüfatı və energetika ilə bağlı məsələlərlə məşğul olur

- Nazirlər kabineti
- Baş katiblik
- Parlament assambleyası
- Ümumi bazar qrupunun 10 texniki komissiyası

411 MERKOSUR parlamentinin səlahiyyətli orqanı

- Texniki komissiyalar
- İnzibati katiblik
- Birləşmiş Parlament komissiyası
- Sosial iqtisadi məsləhət formu

412 İştirakçı dövlətlərin iqtisadiyyatlarının sosial iqtisadi sektoru ilə bağlı səlahiyyətli orqan

- Sosial iqtisadi məsləhət formu
- Ümumi Bazar şurası
- Ümumi bazar qrupu
- Texniki komissiyalar

413 MERCOSUR-un təşkilati strukturuna daxil deyil

- İnzibati katiblik
- Hamısı daxildir

- Ümumi bazar qrup
- Ümumi Bazar şurası

414 İqtisadçıların fikrinə görə, bu təşkilatın yaradılması ona daxil olan ölkələrə öz iqtisadiyyatlarını stabilləşdirməyə kömək etdi.

- ASEAN
- APEC
- NAFTA
- MERCOSUR

415 Bu təşkilatın təcrübəsi göstərdi ki, uğurlu inteqrasiya təşkilatı qurub, inkişaf etdirmək üçün heç olmasa bu təşkilata daxil olan ölkələr içində ikisinin güclü iqtisadi əlaqələri olmalıdır ki, böhran zamanı pis vəziyyətdə olan tərəfdaşlarına yardım edə bilsinlər.

- ASEAN
- APEC
- NAFTA
- MERCOSUR

416 Argentinaya da 1994-1995-ci illərdəki iqtisadi düşüş zamanı xilasedici qüvvə kimi dinamik inkişaf edən hansı dövlət kömək etdi.

- Meksika
- Çili
- ABŞ
- Braziliya

417 NAFTA və MERKOSUR arasında bağlayıcı bənd rolunu oynamağa cəhd göstərirlər.

- ABŞ və Braziliya
- Braziliya və Argentina
- Peru və Kolumbiya
- Meksika və Çili

418 1998-ci ildə bu təşkilat öz sərbəst ticarət zonasını MERKOSUR-un sərbəst ticarət zonası ilə birləşdirmək haqqında müqavilə imzaladı.

- And Paktı
- CARİCOM
- Aİ
- SİCA

419 MERKOSUR və bu təşkilat arasında imzalanan "Regionlar arası müqavilə"də 2001-ci ilə qədər bu təşkilatlar arasında sərbəst ticarət zonasının yaradılması qarşıya məqsəd qoyulmuşdu.

- ASEAN
- APEC
- NAFTA
- Aİ

420 Bu avropa ölkəsi MERCOSUR-la sərbəst ticarət zonasının yaradılması haqqında müqavilənin imzalanmasına daha çox təşəbbüs göstərirdi.

- Almaniya

- Fransa
- İngiltərə
- İspaniya

421 ABŞ 1994-cü ildə hansı şəhərdə Amerika qitəsinin 34 ölkəsinin dövlət başçıları iclası çağırıldı.

- Vaşinqton
- Texas
- Nyu-York
- Mayami

422 Latın Amerikasının əhalisinin 200 milyondan çoxu, ÜDM-nun 50%-i, birbaşa xarici investisiyanın 40%-i, məhsul dövriyyəsinin 60%-dən çoxu və daxili ticarətinin 33%-dən çoxu bu təşkilatın payına düşür.

- And paktı
- LAİA
- NAFTA
- MERCOSUR

423 “Amerika qitəsinin sərbəst ticarət zonası (Free Trade Area of Americas-FTAA)“nın yaradılması haqda danışıqlarda hansı layihələr müzakirə olundu.

- amerika və kanada layihələri
- meksika və amerika layihələri
- argentina və brazilya layihələri
- braziliya və amerika layihələri

424 CARİCOM adlanır.

- Mərkəzi Amerika azad ticarət zonası
- Latın Amerika İntegrasiya Assosiasiyası
- Mərkəzi Amerika Ümumi Bazarı
- Karib Ölkələri Birliyi

425 Karib Ölkələri Birliyi yaradılmışdır.

- 1975
- 1970
- 1980
- 1973

426 Mərkəzi Amerika Ümumi Bazarına bu ölkə qoşulmamışdır

- Nikaraqua
- Honduras
- Qvatemala
- Filippin

427 Mərkəzi Amerika Ümumi Bazarı təsis edildi.

- 1985
- 1970
- 1950
- 1960

428 Bu integrasiya qrupu “bərabər bölgü” faktoruna böyük əhəmiyyət verməkdədir. Bunu da “üzlükdə bərabərlik” yolu ilə reallşadırmağı şərt kimi qəbul etmişdir.

- MERCOSUR
- ASEAN
- LAİA
- And Paktı

429 LAİA-na 1999-cu ildə üzv oldu.

- Meksika
- Venesuela
- ABŞ
- Kuba

430 İspan və portuqal dili bu təşkilatın rəsmi dilidir.

- NAFTA
- ASEAN
- APEC
- LAİA

431 LAİA-nın neçə rəsmi dili var.

- 5
- 3
- 1
- 2

432 LAİA çərçivəsində neçə müqavilə qüvvədədir?

- 15
- 22
- 45
- 32

433 LAİA-nın strukturuna aid deyil

- Baş Katiblik;
- Hamısı aiddir.
- Nümayəndələr Komitəsi;
- Xarici İşlər Nazirləri Şurası;

434 LAİA-nın qərargahı bu şəhərdə yerləşir.

- Cakarta
- Montevideo
- London
- Brüsse

435 Latın Amerikasını Azad Ticarət Zonasını təsis etdilər.

- Şimali Amerika ölkələri
- And ölkələri
- Afrika ölkələri
- Avropa ölkələri

436 Montevideo Müqaviləsinin prinsiplərinə aid deyil.

- fərqli yanaşma və müxtəliflik.
- plüralizm,
- hamısı aiddir.
- elastiklik,

437 LAİA dövlətləri neçə qrupa bölünür?

- 5
- 7
- 3
- 4

438 Nisbətən daha çox inkişaf etmiş dövlətlər, daha az inkişaf etmişlərə ticarət sahəsində güzəştlər edir-hansı təşkilata aiddir?

- APEC
- LAİA
- Aİ
- NAFTA

439 LAİA-nın üzv dövlətləri hansı regiondandır

- Avropa dövlətləri
- Asiya dövlətləri
- Mərkəzi və Cənubi Amerika dövlətləri
- Şimali və Cənubi Amerika dövlətləri

440 And paktına aid deyil.

- And Paktı, “bərabər bölgü” faktoruna böyük əhəmiyyət verir.
- Regional olaraq kiçik əhatəli bir blokdir.
- 1969-cu ildə Kartogena müqaviləsi ilə yarandı.
- Üzvləri Qvatemala, El Salvador, Honduras, Nikaraqua və Kosta-Rikadır.

441 And Paktının üzvlərinə aid deyil.

- Peru
- Ekvador
- Argentina
- Boliviya

442 1969-cu ildə Kartogena müqaviləsi ilə yarandı.

- CARİCOM
- And Paktı
- NAFTA
- MERCOSUR

443 LAİA, Latin Amerikasını regionunda vahid bazar yaratmaq üçün hansı mexanizmdən istifadə edir?

- Azad ticarət zonası
- Regional Tarif İmtiyazları
- Gömrük ittifaqı

- Vahid valyuta

444 LAİA-nın strukturuna daxil deyil.

- Nümayəndələr Komitəsi
 Baş Katiblik
 Xarici İşlər Nazirləri Şurası
 parlament

445 LAİA-yə üzv olmuş və həm də NAFTA-ya qoşulmuşdur.

- Braziliya
 ABŞ
 Meksika
 Kanada

446 Latın Amerikasını İnteqrasiya Assosiasiyasının rəsmi dili ;

- ingilis və ispan
 ispan və portuqal
 ingilis və fransız
 ispan və fransız

447 1960-cı ildə 7 üzvün imzaladığı Montevideo müqaviləsi ilə təsis edilmişdir

- NAFTA
 LAFTA
 ASEAN
 Aİ

448 Bu inteqrasiya təşkilatı Latın Amerikasını Azad Ticarət Assosiasiyasının (LAFTA) davamı kimi yaranmışdır

- NAFTA
 Latın Amerikasını İnteqrasiya Assosiasiyası (LAİA)
 CARİCOM
 And Paktı

449 Bunlardan biri Latın Amerikasını regionundakı inteqrasiya bloklarından deyil.

- NAFTA
 CARİCOM
 MERCOSUR
 Mərkəzi Amerika Ümumi Bazarı(CACM)

450 ŞƏT-in Xarici İşlər Nazirləri Şurası:

- hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir
 ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bütün digər orqanları istiqamətləndirən orqandır
 Üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır
 dövlət başçıları Şurasından bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, beynəlxalq məsələlərin sıxlıqda müzakirə edildiyi təşkilatın ən funksional orqanlarından biridir

451 ŞƏT-in şuralarına daxil deyil:

- Təqdimat Şurası - üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır
- Milli Koordinator Şurası - ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı bütün digər orqanları istiqamətləndirən orqandır
- Hökumət Başçıları Şurası - hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir.
- Düzgün cavab variantı yoxdur

452 2002-ci ildə ŞƏT-in sammiti harada keçirildi?

- Almata
- Bişkek
- Pekin
- Sankt-Peterburq

453 Özbəkistan nə vaxt "Şanxay beşliyi" müşahidəçi qismində qoşuldu?

- 1993
- 1998
- 2001
- 2000

454 Avrasiya materikinə beşdə üç hissəsini təşkil edir:

- Özbəkistanın ərazisi
- Çinin ərazisi
- Rusiyanın ərazisi
- «Şanxay beşliyi»nə daxil olan ölkələrin ümumi ərazisi

455 1997-ci ildə Moskvada imzalanan sazişin məzmunu:

- ümumi sərhəd bölgəsində olan dəniz qüvvələrinin qarşılıqlı olaraq ixtisarı barədə
- ümumi sərhəd bölgəsində olan sərhəd qüvvələrinin qarşılıqlı olaraq ixtisarı barədə
- ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq artırılması barədə
- ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə

456 "Şanxay beşliyi"nə daxil olan dövləti göstərin:

- İsrail
- Pakistan
- ABŞ
- Rusiya

457 "Şanxay beşliyi" yaradıldı:

- 1990
- 1994
- 1998
- 1996

458 Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində çıxış etmir:

- Monqolustan
- Pakistan
- Hindistan
- Özbəkistan

459 Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində çıxış edir:

- Monqolustan
- İran
- Hindistan
- Hamısı

460 Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan dövləti göstərin

- Fransa
- ABŞ
- İsveçrə
- Özbəkistan

461 Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayan dövləti göstərin:

- Qırğızıstan
- Qazaxıstan
- Rusiya
- İngiltərə

462 Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmayan dövləti göstərin:

- Çin Xalq Respublikası
- Qazaxıstan
- Tacikistan
- Fransa

463 Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri sırasına daxildir:

- Qırğızıstan
- Qazaxıstan
- Çin Xalq Respublikası
- Bütün variantlar doğrudur

464 Şanxay Əməkdaşlıq Təşkilatının mərkəzi haradır?

- London
- Paris
- Brüssel
- Pekin

465 Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi dilləri:

- Çin,fransız
- Çin,ingilis
- İngilis,rus
- Çin,rus

466 Şanxay Əməkdaşlıq Təşkilatı nə vaxt qurulub?

- 2009
- 2002
- 2000
- 2001

467 GUAM-a daxil olmayan dövlət:

- Azərbaycan
- Moldova
- Ukrayna
- Rusiya

468 ABŞ-GUAM çərçivə proqramına daxildir

- Gömrük və sərhədyanı sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi.
- Anti-terror istiqamətdə informasiya mübadiləsi üzrə vahid informasiya məkanını yaradılması;
- GUAM virtual mərkəzinin yaradılması;
- Hamısı

469 GUAM-a daxil olmayan dövlət:

- Azərbaycan
- Moldova
- Ukrayna
- Ermənistan

470 Terorizm, mütəşəkkil cinayətkarlıq, narkotika alveri və digər təhlükəli cinayətlərlə mübarizəyə dair, GUAM-da nə yaradılmışdır?

- katiblik
- şura
- komissiya
- virtual mərkəz

471 Terorizm, mütəşəkkil cinayətkarlıq və narkotik alveri ilə mübarizəyə dair GUAM-ABŞ çərçivəsində proqramına uyğun olaraq bir sıra dövlətlərin ekspertlərinin yardımı ilə GUAM bir sıra layihələr həyata keçirmişdir-bu dövlətlər sırasına daxil deyil:

- Rumıniya
- Macarıstan
- ABŞ
- Fələstin

472 GUAM-ın fəaliyyəti sırasına daxil deyil:

- gömrük nəzarəti
- nəqliyyat
- ticarət
- yeni ərazilər ələ keçirmək

473 GUAM-ın üzv ölkələri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də BMT və ATƏT bir-birilə sıx əlaqələr qurur:

- 1998
- 2004
- 2001
- 2009

474 GUAM, BMT Baş assambleyasında müşahidəçi statusu əldə etmişdir

- 2004
- 2003
- 2005
- 1997

475 GUAM-da bu orqan Bař katib tərəfindən idarə olunur:

- assambleya
- katiblik
- řura
- Parlament

476 Kiyev řəhərində GUAM-ın yerləşir

- katibliyi
- Parlamenti
- assambleyası
- řurası

477 GUAMın əsas orqanıdır və öz işini dövlət başçıları (sammit), xarici işlər nazirləri, milli kordinatorlar və daimi nümayəndələr səviyyəsində təşkil edir:

- Assambleya
- İdarə
- Katiblik
- Şura

478 GUAM-ın stukturuna daxildir:

- Şura və katiblik
- Assambleya və katiblik
- Parlament və katiblik
- İdarə və katiblik

479 GUAM-ın məqsədləri sırasına daxil deyil:

- Demokratiya, dəyərlərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarına hörmət;
- Ümumi təhlükəsizlik məkanının yaradılması üçün Avropaya inteqrasiyanın gücləndirilməsi və həmçinin, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi;
- Dayanıqlı inkişafın təmin edilməsi;
- Düzgün cavab variantı yoxdur

480 GUAMın Yalta Xartiyası qəbul edilib?

- 2004
- 2001
- 1999
- 1996

481 GUAM-ın məşvərət formu nə vaxt təşkil edilib?

- 1996
- 1997
- 1994
- 1999

482 2005-ci ildə hansı dövlət GUAMın tərkibindən çıxdı?

- Tacikistan
- Özbəkistan
- Tatarıstan
- Türkmənistan

483 GUAM-ın tərkibinə əvvəllər hansı dövlət daxil idi?

- Pakistan
- Tacikistan
- Tatarıstan
- Özbəkistan

484 GUAM-nın rəsmi dili:

- gürcü və azərbaycan
- türk və rus
- rus və azərbaycan
- ingilis və rus

485 GUAM-ın tərkibinə neçə dövlət daxildir?

- 5
- 3
- 2
- 4

486 Beynəlxalq regional təşkilatdır:

- BP
- ABƏŞ
- General Motors
- GUAM

487 Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat:

- NATO
- VMT
- BMT
- GUAM

488 Post-Sovet məkanında iqtisadi, siyasi, mədəni əlaqələrin qurulması üçün bir alternativdir:

- Aİ
- NATO
- BMT
- MDB

489 DB-nin sahələrarası əməkdaşlıq orqanları:

- Dövlətlərarası statistika komitəsi;
- Dövlətlərarası Bank;
- Anti-terror Mərkəzi;
- Bütün cavab variantları doğrudur

490 MDB-nin İcraçı orqanları sırasına daxil deyil:

- İcraçı komitə.
- Birliyin üzv dövlətlərinin daimi səlahiyyətli nümayəndələrinin Şurası
- İqtisadi şura;
- Anti-terror Mərkəzi;

491 MDB-nin nizamnamə orqanları sırasına daxil deyil:

- Müdafiə Nazirləri Şurası;
- Hökumət başçıları şurası;
- Dövlət başçıları şurası;
- Düzgün cavab variantı yoxdur

492 MDB-nin məqsədləri sırasına daxil deyil:

- Siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi;
- Beynəlxalq hüququn qəbul edilmiş ümumi prinsipləri və ATƏT-in sənədlərinə uyğun olaraq, əsas insan azadlıq və hüquqlarının təmin olunması;
- Birgə iqtisadi məkan çərçivəsində, üzv dövlətlərin hərtərəfli və balanslaşdırılmış şəkildə iqtisadi və sosial inkişafı, dövlətlərarası əməkdaşlıq və inteqrasiya;
- Yeni ərazilər ələ keçirmək və öz fəaliyyət sferasını daha da genişləndirmək;

493 MDB-nini Nizamnaməsinə görə, təşkilata yeni üzvlərin qəbul edilməsi:

- Avropa məkanında yerləşən dövlətlər daxil ola bilməz
- Rusiyanın razı olması kifayətdir
- qeyri-mümkündür
- üzvlərin birgə razılığı ilə əldə edilir

494 MDB-nin nizamnaməsində hansı fəaliyyət sahələri göstərilib?

- Əhəlinin sağlamlığının və ətraf mühitin qorunması;
- Xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi;
- İnsan hüquq və azadlıqlarının təmin olunması;
- Hamısı

495 1993-cü ildə:

- Çexiya MDB-nin tərkibindən çıxıb
- Rusiya MDB-yə üzv qəbul olunub
- MDB yaradılıb
- MDB-nin nizamnaməsi qəbul edilib

496 Belarus, Qazaxıstan, Rusiya və Ukrayna tərəfindən Vahid İqtisadi Məkanın yaradılması haqqında razılaşma imzalanmışdır:

- 2005-ci ilin sentyabr ayında
- 2006-cı ilin sentyabr ayında
- 2004-cü ilin sentyabr ayında
- 2003-cü ilin sentyabr ayında

497 Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçıları hansı birliyin təsis edilməsi haqqında saziş imzalayıblar?

- Avroatlantika İqtisadi Birliyi

- Amerika İqtisadi Birliyi
- Asiya İqtisadi Birliyi
- Avrasiya İqtisadi Birliyi

498 2000-ci ilin oktyabr ayında:

- Amerika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
- Avroatlantika İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
- Asiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır
- Avrasiya İqtisadi Birliyinin təsis edilməsi haqqında müqavilə imzalamışdır

499 Hal-hazırda demək olar ki hansı dövlət MDBnin sıralarından çıxmışdır?

- Belarusiya
- Rusiya
- Moldova
- Gürcüstan

500 MDBnin bəzi strukturlarında hansı dövlət müşahidəçi kimi göstərilir?

- Belarusiya
- Ukrayna
- Özbəkistan
- Monqolustan

501 Formal olaraq MDB-nin üzvləri deyillər?

- Moldova və Gürcüstan
- Moldova və Belarusiya
- Moldova və Rusiya
- Moldova və Ukrayna

502 MDB Nizamnaməsini hələlik ratifikasiya etməyiblər:

- Moldova və Gürcüstan parlamentləri
- Moldova və Belarusiya parlamentləri
- Moldova və Rusiya parlamentləri
- Moldova və Ukrayna parlamentləri

503 2005-ci ildə MDB-nin həqiqi üzvlüyündən çıxmışdır:

- Moldova
- Ukrayna
- Özbəkistan
- Türkmənistan

504 1993-cü ildə MDB-yə hansı dövlət üzv oldu?

- Ukrayna
- Belarusiya
- Rusiya
- Gürcüstan

505 Alma-Ata bəyannaməsinin məğzi:

- VMT yaradıldı

- ATƏT yaradıldı
- BMT yaradıldı
- MDB yaradıldı

506 MDB-nin təsisçiləri olan dövlətlər sırasına daxildir:

- Ermənistan
- Gürcüstan
- Azərbaycan
- Belarusiya

507 MDB neçənci ildə təsis edilib?

- 1994
- 1993
- 1992
- 1991

508 MDB-nin qərargahı hansı şəhərdə yerləşir?

- Brüssel
- Kiyev
- Moskva
- Minsk

509 MDB-nin işçi dili hansı dildir?

- ingilis
- tatar
- özbək
- rus

510 MDB-də müşahidəçi statusuna malik olan dövlət:

- Qazaxıstan
- Gürcüstan
- Azərbaycan
- Türkmənistan

511 Keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir:

- NATO
- ATƏT
- BMT
- MDB

512 Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir:

- ECHO
- TRASECA
- TACİS
- İNOGATE

513 Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır:

- İNOGATE
- TRASECA
- TACİS
- ECHO

514 "Yeni ipək yolu":

- TACİS
- TRASECA
- ECHO
- İNOGATE

515 ECHO

- "ASEAN ölkələrinə texniki yardım"
- "hərbi yardım"
- "texniki yardım"
- "humanitar yardım"

516 İNOGATE

- "Amerikaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram"
- "Asiyaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram"
- "ASEAN ölkələrinə texniki yardım"
- "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram"

517 TRASECA

- "ASEAN ölkələrinə texniki yardım"
- "Amerika-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"
- "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"
- "Afrika-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi"

518 TACIS

- "MDB ölkələrinə texniki yardım"
- "ASEAN ölkələrinə texniki yardım"
- "VMT ölkələrinə texniki yardım"
- "BMT ölkələrinə texniki yardım"

519 1991-ci ildə Azərbaycana yardım göstərən əsas donorlardan biri?

- VMT
- Aİ
- Yaponiya
- MC

520 Azərbaycan Respublikası – Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilib:

- 2000
- 2006
- 2003
- 2001

521 AQS ölkəmiz üçün imkanlar yaratmışdır-bu sıraya daxil deyil:

- vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsinə təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak
- siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı
- Düzgün cavab variantı yoxdur
- ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi

522 Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında qərar:

- 2004
- 2011
- 2007
- 2003

523 AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur:

- iqtisadi ittifaq
- Cənub axını
- Birgə layihələr
- Tərəfdaşlıq və əməkdaşlıq sazişi

524 Tərəfdaşlıq və əməkdaşlıq sazişi harada imzalanıb?

- Cenevrə
- Lüksemburq
- Tokio
- Brüssel

525 Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını nə qoyub?

- Tərəfdaşlıq və əməkdaşlıq sazişi
- iqtisadi ittifaq
- Cənub axını
- Birgə layihələr

526 Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin məqsədlərinə daxil deyil:

- iqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;
- Düzgün cavab variantı yoxdur
- Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi;
- Azərbaycanda demokratiyanın möhkəmlənməsi

527 Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini nə vaxt açmışdır?

- 2000
- 1993
- 1999
- 2007